


3634y_Az_Q2017_Yekun imtahan testinin sualları


Fənn : 3634Y Mühəndis qrafikası-2

1 Hansı halda müstəvinin ən böyük eniş xətti düz tapılmayıb?




- ☐ 5
☐ 3
☐ 2
☒ 1
☐ 4

2 Hansı halda verilən xətlərlə müstəvi təsvir oluna bilməz?




- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

3 Hansı halda A nöqtəsi müstəvinin üzərindədir?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

4 Hansı halda düz xətt müstəvinin üzərindədir?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

5 xətlərlə verilən müstəvi hansı halda profil səviyyə müstəvisidir ?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

6 Aşağıdakılardan hansı horizontal baş xətt deyil?



- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4


7 Tapılan baş xətlərdən hansı horizontal baş xətt deyil?



- ☒ 5
☐ 3
☐ 2


- ☐ 1
☐ 4

8 Müstəvinin horizontal baş xətti hansıdır?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

9 Müstəvi üzərində olan M xətti göstərin?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

10 Müstəvi üzərində olan M xətti göstərin?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

11 Hansı halda M düz xətti P-müstəvinin üzərindədir?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

12 Hansı halda A nöqtəsi müstəvinin üzərində deyil?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

13 Xətlərdən hansı müstəvinin üzərindədir?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

14 Hansı halda düz xətt müstəvinin üzərindədir?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

15 Profi-proyeksiyalayıcı müstəvi hansıdır?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

16 Horizontal proyeksiyalayıcı müstəvi hansıdır?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

17 Frontal səviyyə müstəvisi hansıdır?



- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4


18 Frontal proyeksiyalayıcı müstəvi hansıdır?



- ☐ 5


- ☐ 3
☐ 2
☐ 1
☒ 4

19 Müstəvinin horizontal baş xətti hansıdır?




- ☐ 2
☐ 3
☐ 4
☒ 5
☐ 1

20 Müstəvinin frontal baş xətti hansıdır ?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

21 Hansı halda müstəvinin kəsişmə xətti düz tapılıb?




- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

22 Hansı halda 1 nöqtəsi müstəvinin üzərində deyil?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

23 Aşağıdakılardan hansı frontal baş xətt deyil?




- ☐ 5
☐ 3
☐ 2
☒ 1
☐ 4

24 Hansı halda A nöqtəsi müstəvinin üzərində deyil?



- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4


25 Hansı halda müstəvi frontal – proyeksiyalayıcı müstəvidir?



- ☐ 5
☐ 3


- ☐ 2
☐ 1
☒ 4

26 Hansı halda müstəvi frontal-proyektəndiricidir?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

27 Hansı halda müstəvi səviyyə müstəvisidir?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

28 Hansı halda müstəvi profil-proyektəndiricidir?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

29 Profil səviyyə müstəvisi hansıdır ?




- ☐ 5
☐ 3
☐ 2
☒ 1
☐ 4

30 Hansı müstəvi horizontal-proyeksiyalayıcıdır?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

31 Hansı müstəvi profil-proyeksiyalayıcıdır?



- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4


32 Hansı halda C nöqtəsi müstəvi üzərində deyil?



- ☐ 5
☐ 3

- ☐ 2
☐ 1
☒ 4

33 Hansı halda müstəvi horizontal-proyektəndiricidir?




- ☐ 5
☐ 3
☐ 2
☒ 1
☐ 4

34 İki müstəvinin bir-birinə paralel olması üçün hansı şərt lazımdır?


- ☐ Onlardan birinə mənsub olan düz xətt V-müstəvisinə paralel olmalıdır.
☐ Onlardan birinə mənsub olan düz xətt o birinə perpendikulyar olmalıdır.
☐ Onlardan birinə mənsub olan düz xətt o birinə paralel olmalıdır.
☒ Onlardan birinə mənsub olan iki kəsişən düz xətt o birinə mənsub olan iki kəsişən xəttə paralel olmalıdır.
☐ Onlardan birinə mənsub olan düz xətt H-müstəvisinə paralel olmalıdır.

35 Hansı halda düz xətlə müstəvinin kəsişmə nöqtəsi düz tapılmayıb?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

36 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb ?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

37 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☐ 5
☐ 3
☐ 2
☒ 1
☐ 4

38 Hansı halda müstəvilər paralel deyil?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

39 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?



- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4


40 Müstəvinin frontal baş xətti hansıdır?



- ☐ 5
☐ 4

- ☐ 2
☐ 3
☐ 2
☐ 3
☒ 1
☐ 5
☐ [yeni cavab]
☐ 4

41 Bir ucu ilə V müstəvisinə söykənən horizontal xətti tapın.




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

42 . İzlərlə verilmiş iki müstəvinin bir-birinə paralel olması üçün hansı şərt lazımdır?


- ☐ Onlardan birinin izi OY oxuna paralel olmalıdır.
☐ Onlardan birinin frontal izi digərinin horizontal izinə paralel olmalıdır.
☐ Onlardan birinin horizontal izi digərinin frontal izinə paralel olmalıdır.
☒ Onların eyniadlı izləri bir-birinə paralel olmalıdır.
☐ Onlardan birinin izi OX oxuna paralel olmalıdır.

43 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?



- ☐ 4
☐ 5
☐ 1
☐ 2
☒ 3


44 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?



- ☒ 5


- ☐ 3
☐ 2
☐ 1
☐ 4

45 Hansı halda müstəvilərin kəsişmə xətti düzgün tapılmayıb?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

46 Hansı halda M düz xətti müstəviyə paralel deyil?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

47 Müstəvilərin kəsişmə xətti hansı halda düzgün tapılmışdır?




- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

48 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

49 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

50 Xətlərdən hansı çarpaz deyil?



- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4


51 Paralel xətlər hansılardır?



- ☐ 5


- ☐ 3
☐ 2
☐ 1
☒ 4

52 Bu xətlərdən hansı II kvadrantda yerləşir?



- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

53 Bir ucu ilə H müstəvisinə söykənən frontal xətti göstər.



- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4


54 Frontal proyeksiyalayıcı müstəvi frontal müstəvini hansı xətt üzrə kəsir?

- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ Profil xətt üzrə.
☐ Horizontal xətt üzrə.
☒ Frontal xətt üzrə.
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.

55 Horizontal proyeksiyalayıcı müstəvi frontal müstəvini hansı xətt üzrə kəsir?


- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ Frontal xətt üzrə.
☐ Horizontal xətt üzrə.
☒ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ Profil xətt üzrə.

56 Aşağıdakı xətlərdən hansı kəsişəndir?




- ☐ 3
☐ 1
☐ 5
☐ 4
☒ 2

57 Hansı halda iki düz xətt paraleldir?




- ☐ 5
☐ 3
☐ 2
☒ 1
☐ 4

58 Hansı halda AB və CD düz xətləri kəsişir ?



- ☐ [yeni cavab]
☐ 4
☐ 2
☒ 3
☐ 1
☐ 5


59 Hansı halda düz xəttin əsl boyu düz tapılmayıb?



- ☐ 5


- ☐ 3
☐ 2
☐ 1
☒ 4

60 Hansı halda düz xəttin əsl boyu düz tapılıb?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

61 Aşağıdakı düz xətlərdən hansının horizontal izi yoxdur ?




- ☐ 5
☐ 3
☐ 2
☒ 1
☐ 4

62 Aşağıdakı düz xətlərdən hansının profil izi yoxdur ?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

63 Elə bir düz xətt götürün ki onun bir ucu I kvadrantda, o biri ucu isə III kvadrantda olan düz xətti göstərin.




- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

64 Bir ucu II kvadrantda , o biri ucu isə IV kvadrantda olan düz xətti göstərin.



- ☐ 5
☐ 3
☐ 2
☒ 1
☐ 4

65 Bir ucu III kvadrantda , o biri ucu isə II kvadrantda olan düz xətti göstərin.



- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4


66 Horizontal proyeksiyalayıcı müstəvi horizontal müstəvinini hansı xətt üzrə kəsir?

- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ Profil xətt üzrə.
☐ Frontal xətt üzrə.
☒ Horizontal xətt üzrə.
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.

67 Frontal proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?


- ☐ E Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ C Frontal xətt üzrə
☐ B Horizontal xətt üzrə.
☒ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ D Profil xətt üzrə.

68 Aşağıdakı xətlərdən hansı kəsişəndir?



- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

69 Xətlərdən hansı kəsişəndir?



- ☐ 5
☐ 1
☒ 2
☐ 3
☐ 4


70 Frontal proyeksiyalayıcı müstəvi horizontal müstəvinini hansı xətt üzrə kəsir?

- ☐ Horizontal xətt üzrə.
☒ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ Profil xətt üzrə.
☐ Frontal xətt üzrə.

71 Horizontal və profil proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☐ Frontal xətt üzrə.
☐ Horizontal xətt üzrə.
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ Profil xətt üzrə.
☒ İxtiyari xətt üzrə.


72 Hansı halda müstəvilər kəsişəndir?




- ☐ 2
☐ 1
☐ 5
☒ 4

☐ 3


73 Hansı halda müstəvilər paraleldir?


☐ 1
☒ 4
☐ 5
☐ 3
☐ 2


74 Hansı halda M nöqtəsi müstəvinin üzərində deyil?


☐ 1
☐ 5
☐ 4
☒ 3
☐ 2

75 Hansı halda A nöqtəsi hər iki müstəvinin üzərində deyil?



☐ 1
☐ 4
☒ 5
☐ 3
☐ 2

76 Hansı halda M düz xətti müstəvinin üzərindədir?




- ☐ 5
☒ 1
☐ 2
☐ 3
☐ 4

77 Hansı halda müxtəlif üsullarla verilən müstəvi, izləri ilə verilən müstəvinin üzərində deyil?




- ☐ 5
☐ 1
☐ 2
☒ 3
☐ 4

78 Hansı halda yastı fiqur müstəvinin üzərindədir?



- ☐ 2
☐ 1
☐ 5
☒ 4
☐ 3

79 Hansı halda müstəvinin ən böyük eniş xətti düz tapılmayıb?



- ☐ 2
☐ 1
☒ 5
☐ 4
☐ 3

80 Horizontal proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ Frontal xətt üzrə.
☐ Horizontal xətt üzrə.
☒ Horizontal proyeksiyalayıcı xətt üzrə.

- ☐ Profil xətt üzrə.

81 Profil proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ Frontal xətt üzrə.
☐ Horizontal xətt üzrə.
☒ Profil proyeksiyalayıcı xətt üzrə.
☐ Profil xətt üzrə.


82 Horizontal izləri paralel olan müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ Bu müstəvilərin profil xətləri üzrə.
☐ Bu müstəvilərin frontalları üzrə.
☒ Bu müstəvilərin horizontalları üzrə.
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.

83 Frontal izləri paralel olan müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☐ Frontal proyeksiyalayıcı xətt üzrə.
☐ Bu müstəvilərin profil xətləri üzrə.
☐ Bu müstəvilərin horizontalları üzrə.
☒ Bu müstəvilərin frontalları üzrə.
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.

84 Modelin horizontal və frontal proyeksiyasına əsasən profil proyeksiyası hansı cizgiddə düzgün qurulmuşdur?



- ☒ E
☐ C
☐ B
☐ A
☐ D

85 Profil müstəvi ixtiyari müstəvinin hansı xətt üzrə kəsir?

- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ İxtiyari müstəvinin frontalı xətti üzrə.
☐ İxtiyari müstəvinin horizontalı üzrə.
☒ İxtiyari müstəvinin profil üzrə.
☐ İxtiyari xətt üzrə.

86 Frontal müstəvi ixtiyari müstəvinin hansı xətt üzrə kəsir?

- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ İxtiyari müstəvinin profil xətti üzrə.
☐ İxtiyari müstəvinin horizontalı üzrə.
☒ İxtiyari müstəvinin frontalı üzrə.
☐ İxtiyari xətt üzrə.

87 Horizontal müstəvi ixtiyari müstəvinin hansı xətt üzrə kəsir?

- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ İxtiyari müstəvinin profil xətti üzrə.
- ☐ İxtiyari müstəvinin frontalı üzrə.
- ☒ İxtiyari müstəvinin horizontalı üzrə.
- ☐ İxtiyari xətt üzrə.

88 Horizontal müstəviyə perpendikulyar olan müstəvi hansı müstəvidir?

- ☐ Frontal proyeksiyalayıcı müstəvi.
- ☐ Horizontal müstəvi.
- ☐ Frontal müstəvi.
- ☒ Horizontal proyeksiyalayıcı müstəvi.
- ☐ Profil proyeksiyalayıcı müstəvi.

89 Profil müstəviyə perpendikulyar olan müstəvi hansı müstəvidir?

- ☐ Horizontal proyeksiyalayıcı müstəvi.
- ☐ Horizontal müstəvi.
- ☐ Frontal müstəvi.
- ☒ Profil proyeksiyalayıcı müstəvi.
- ☐ Frontal proyeksiyalayıcı müstəvi

90 Düz xəttin frontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

91 Frontal müstəviyə perpendikulyar olan müstəvi hansı müstəvidir?

- ☐ Horizontal proyeksiyalayıcı müstəvi.
- ☐ Ptofil proyeksiyalayıcı müstəvi
- ☐ Horizontal müstəvi.
- ☒ Frontal proyeksiyalayıcı müstəvi.
- ☐ Frontal müstəvi

92 Düz xəttin profil proyeksiyalayıcı müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır. D) Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☒ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

93 Düz xəttin horizontal müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır
- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

94 Düz xəttin frontal müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

95 Düz xəttin profil müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☒ Onun horizontal və frontal proyeksiyaları OX oxuna perpendikulyar bir düz xətt üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.

96 Horizontal müstəviyə paralel olan düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☐ Horizontal və profil proyeksiya müstəvilərinə.
- ☐ Profil proyeksiya müstəvisinə.
- ☐ Frontal proyeksiya müstəvisinə.
- ☒ Horizontal proyeksiya müstəvisinə.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərinə

97 Frontal müstəviyə paralel olan düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☐ Horizontal proyeksiya müstəvisinə.
- ☒ Frontal proyeksiya müstəvisinə
- ☐ Horizontal və profil proyeksiya müstəvilərinə
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərinə.
- ☐ Profil proyeksiya müstəvisinə.

98 Profil müstəviyə paralel olan düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☐ Horizontal və profil proyeksiya müstəvilərinə.
- ☐ Horizontal proyeksiya müstəvisinə.
- ☐ Frontal proyeksiya müstəvisinə.
- ☒ Profil proyeksiya müstəvisinə.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərinə.

99 Frontal müstəviyə paralel olan düz xətt hansı düz xətdir?

- ☐ Horizontal düz xətt.
- ☐ Frontal proyeksiyalayıcı.
- ☐ Horizontal proyeksiyalayıcı.
- ☒ Frontal düz xətt.
- ☐ Profil proyeksiyalayıcı.

100 Profil müstəviyə paralel olan düz xətt hansı düz xətdir?

- ☐ Horizontal düz xətt.
- ☐ Frontal proyeksiyalayıcı
- ☐ Horizontal proyeksiyalayıcı
- ☒ Profil düz xətt
- ☐ Profil proyeksiyalayıcı

101 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Profil proyeksiyalayıcı və profil proyeksiyalayıcı ox müstəvisi profil xətt üzrə kəsişirlər.
- ☒ Frontal müstəviyə paralel olan düz xətt frontal düz xətdir.
- ☐ Frontal və profil proyeksiyalayıcı müstəvilər profil xətt üzrə kəsişirlər.
- ☐ Frontal və profil proyeksiyalayıcı müstəvilər frontal xətt üzrə kəsişirlər
- ☐ Pprofil proyeksiyalayıcı və profil proyeksiyalayıcı ox müstəvisi frontal xətt üzrə kəsişirlər

102 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Düz xəttin profil müstəviyə perpendikulyar olması üçün onun profil proyeksiyası müstəvinin profil izinə perpendikulyar olmalıdır.
- ☐ Düz xəttin horizontal müstəviyə perpendikulyar olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Frontal müstəviyə perpendikulyar olan düz xətt horizontal proyeksiyalayıcıdır.
- ☒ Düz xəttin frontal müstəviyə perpendikulyar olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar, frontal proyeksiyası isə nöqtə olmalıdır.
- ☐ Horizontal müstəviyə paralel olan düz xətt V proyeksiya müstəvisinə paraleldir.

103 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Düz xəttin profil müstəviyə perpendikulyar olması üçün onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Düz xəttin profil müstəviyə perpendikulyar olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.

- ☐ İki müstəvinin bir-birinə paralel olması üçün onlardan birinə mənsub olan bir düz xətt o birinə paralel olmalıdır.
- ☐ İki müstəvinin bir-birinə paralel olması üçün onların horizontal izləri bir-birinə paralel olmalıdır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin ixtiyari müstəviyə perpendikulyar olması üçün onun frontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.

104 Düz xəttin müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontalının horizontal proyeksiyasına, frontal proyeksiyası isə müstəvinin horizontalının frontal proyeksiyasına perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontalının frontal proyeksiyasına perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontalının horizontal proyeksiyasına perpendikulyar olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontalının horizontal proyeksiyasına, frontal proyeksiyası isə müstəvinin frontalının frontal proyeksiyasına perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontalının frontal proyeksiyasına, frontal proyeksiyası isə müstəvinin frontalının horizontal proyeksiyasına perpendikulyar olmalıdır.

105 Düz xəttin müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ Düz xətt müstəvinin bir izinə perpendikulyar olmalıdır.
- ☐ Düz xətt müstəviyə mənsub olan bir düz xəttə perpendikulyar olmalıdır.
- ☐ Düz xətt H müstəvisinə paralel olmalıdır.
- ☒ Düz xətt müstəviyə mənsub olan bir düz xəttə paralel olmalıdır.
- ☐ Düz xətt V müstəvisinə paralel olmalıdır.

106 Horizontal müstəviyə paralel olan düz xətt hansı düz xətdir?

- ☐ E) Frontal düz xətt.
- ☐ C) Profil proyeksiyalayıcı.
- ☐ B) Frontal proyeksiyalayıcı.
- ☒ Horizontal düz xətt.
- ☐ D) Horizontal proyeksiyalayıcı.

107 Düz xəttin proyeksiyalayıcı müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ E) Onun bir proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun bir proyeksiyası müstəvinin bir izinə paralel olmalıdır.
- ☐ Onun proyeksiyaları müstəvinin izlərinə paralel olmalıdır.
- ☒ Onun bir proyeksiyası müstəvinin yığıcı xassəyə malik eyniadlı izinə paralel olmalıdır.
- ☐ D) Onun bir proyeksiyası müstəvinin bir izinə perpendikulyar olmalıdır.

108 Düz xəttin horizontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ E) Onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ C) Onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ B) Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ D) Onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

109 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ E) Düz xəttin profil proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ C) Düz xəttin frontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ B) Düz xəttin horizontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun horizontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☒ Düz xəttin horizontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ D) Düz xəttin frontal proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun frontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

110 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Düz xəttin profil müstəviyə paralel olması üçün onun profil proyeksiyası müstəvinin profil izinə paralel olmalıdır.
- ☐ Düz xəttin frontal müstəviyə paralel olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ B) Düz xəttin profil proyeksiyalayıcı müstəviyə paralel olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☒ Düz xəttin horizontal müstəviyə paralel olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Düz xəttin horizontal müstəviyə paralel olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

111 Düz xəttin müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ E) Düz xətt müstəviyə mənsub olan iki düz xətdən birinə perpendikulyar, digərinə isə paralel olmalıdır.
- ☐ Düz xətt müstəviyə mənsub olan bir düz xəttə perpendikulyar olmalıdır.
- ☐ Düz xətt iki kəsişən düz xəttə perpendikulyar olmalıdır.
- ☒ Düz xətt müstəviyə mənsub olan iki kəsişən düz xəttə perpendikulyar olmalıdır.
- ☐ Düz xətt müstəviyə mənsub olan iki paralel xəttə perpendikulyar olmalıdır.

112 Düz xəttin izləri ilə verilmiş müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ E) Onun horizontal proyeksiyası müstəvinin frontal izinə, frontal proyeksiyası isə müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə, frontal proyeksiyası isə müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.

113 İki müstəvinin bir-birinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ E) Onlardan birinə mənsub olan düz xətt H-müstəvisinə paralel olmalıdır.
- ☐ C) Onlardan birinə mənsub olan düz xətt H-müstəvisinə perpendikulyar olmalıdır.
- ☐ B) Onlardan birinə mənsub olan düz xətt o biri müstəviyə paralel olmalıdır.
- ☒ Onlardan birinə mənsub olan düz xətt o biri müstəviyə perpendikulyar olmalıdır.
- ☐ D) Onlardan birinə mənsub olan düz xətt V-müstəvisinə perpendikulyar olmalıdır.

114 Proyeksiyalayıcı müstəvinin izləri ilə verilmiş ixtiyari müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Proyeksiyalayıcı müstəvinin yığıcı xassəyə malik izi o biri müstəvinin eyniadlı izinə paralel olmalıdır.
- ☐ Onun yığıcı izi V-müstəvisinə perpendikulyar olmalıdır.
- ☐ Onun izləri o biri müstəvinin izlərinə perpendikulyar olmalıdır.
- ☐ Onun yığıcı xassəyə malik izi H-müstəvisinə paralel olmalıdır.
- ☒ Proyeksiyalayıcı müstəvinin yığıcı xassəyə malik izi o biri müstəvinin eyniadlı izinə perpendikulyar olmalıdır.

115 Horizontal müstəviyə perpendikulyar olan düz xətt hansı düz xətdir?

- ☐ Frontal düz xətt.
- ☐ Profil proyeksiyalayıcı.
- ☐ Frontal proyeksiyalayıcı.
- ☒ Horizontal proyeksiyalayıcı.
- ☐ Horizontal düz xətt.

116 Frontal müstəviyə perpendikulyar olan düz xətt hansı düz xətdir?

- ☐ Frontal düz xətt.
- ☐ Profil proyeksiyalayıcı.
- ☐ Horizontal proyeksiyalayıcı.
- ☒ Frontal proyeksiyalayıcı.
- ☐ Horizontal düz xətt.

117 Profil müstəviyə perpendikulyar olan düz xətt hansı düz xətdir?

- ☐ Profil düz xətt.
- ☐ Horizontal proyeksiyalayıcı.
- ☐ Frontal proyeksiyalayıcı.
- ☒ Profil proyeksiyalayıcı.
- ☐ Horizontal düz xətt.

118 Düz xəttin horizontal müstəviyə perpendikulyar olaması üçün hansı şərt lazımdır?

- ☐ E) Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izlərinə perpendikulyar olmalıdır.
- ☐ C) Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ B) Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar, horizontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ D) Onun frontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.

119 Düz xəttin frontal müstəviyə perpendikulyar olaması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izlərinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar, frontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.

120 Düz xəttin profil müstəviyə perpendikulyar olaması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☒ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izlərinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.

121 Horizontal proyeksiyalayıcı müstəvinin ixtiyari müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal izi ixtiyari müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal izi ixtiyari müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☒ Onun horizontal izi ixtiyari müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.

122 Frontal proyeksiyalayıcı müstəvinin ixtiyari müstəviyə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal izi ixtiyari müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal izi ixtiyari müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☒ Onun frontal izi ixtiyari müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun frontal izi ixtiyari müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.

123 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Frontal müstəviyə perpendikulyar olan müstəvi profil proyeksiyalayıcı müstəvidir.
- ☐ Horizontal müstəviyə perpendikulyar olan müstəvi frontal proyeksiyalayıcı müstəvidir.
- ☒ İzlərlə verilən müstəvilərin bir-birinə perpendikulyar olması üçün onlardan birinin izi digərinin izinə perpendikulyar olmalıdır.
- ☐ İki müstəvinin bir-birinə perpendikulyar olması üçün onlardan birinə mənsub olan düz xətt digər müstəviyə perpendikulyar olmalıdır.
- ☐ Profil müstəviyə perpendikulyar olan müstəvi horizontal proyeksiyalayıcı müstəvidir.

124 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Düz xəttin müstəviyə perpendikulyar olması üçün onun frontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Düz xəttin müstəviyə perpendikulyar olması üçün onun proyeksiyaları müstəvinin izlərinə perpendikulyar olmalıdır.
- ☐ Düz xəttin izlərlə verilən müstəviyə perpendikulyar olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☒ Düz xəttin izlərlə verilən müstəviyə perpendikulyar olması üçün onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izlərinə perpendikulyar olmalıdır.
- ☐ Düz xəttin müstəviyə perpendikulyar olması üçün onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.

125 Düz konusun yan səthinin açılışı hansı yastı həndəsi fiqurdan ibarətdir?

- ☐ Trapesiya;
- ☐ Seqment;
- ☐ Düzbucaqlı;
- ☒ Sektor;
- ☐ Çevrə;

126 Profil proyeksiyalayıcı və profil proyeksiyalayıcı ox müstəvisi hansı xətt üzrə kəşisirlər?

- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Frontal xətt üzrə
- ☐ Horizontal xətt üzrə
- ☒ Profil proyeksiyalayıcı xətt üzrə
- ☐ Profil xətt üzrə

127 Düz silindirin yan səthinin açılışı hansı yastı həndəsi fiqurdan formada ibarətdir?

- ☐ Çevrə;
- ☐ Sektor;
- ☐ Üçbucaqlı;
- ☒ Düzbucaqlı;
- ☐ Trapesiya;

128 Düz altıbucaqlı piramidanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 9
- ☒ 7
- ☐ 6
- ☐ 8
- ☐ 5

129 Düz beşbucaqlı piramidanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 8
- ☒ 6
- ☐ 5
- ☐ 4
- ☐ 7

130 . Düz dördbucaqlı piramidanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 8
- ☐ 6
- ☒ 5
- ☐ 4
- ☐ 7

131 Düz üçbucaqlı piramidanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 7
- ☐ 5
- ☒ 4
- ☐ 3
- ☐ 6

132 Düz altıbucaqlı prizmanın tam açılışı neçə yastı fiqurdan ibarətdir

- ☐ 9
- ☐ 7
- ☐ 5
- ☐ 6
- ☒ 8

133 Düz beşbucaqlı prizmanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 9
- ☐ 8
- ☐ 6
- ☒ 7
- ☐ 5

134 Düz dördbucaqlı prizmanın tam açılışı neçə yastı urdan ibarətdir?

- ☐ 8
- ☒ 6
- ☐ 5
- ☐ 4
- ☐ 7

135 Düz üçbucaqlı prizmanın tam açılışı neçə yastı fiqurdan ibarətdir?

- ☐ 7
- ☒ 5
- ☐ 4

- ☐ 3
☐ 6

136 Bir müstəvi kubun ən çox neçə tilini kəsə bilər?

- ☐ 8
☒ 6
☐ 5
☐ 4
☐ 7

137 Döndübucaqlı prizmanın üç yan tillərini və oturacaq döndübucaqlısını müstəvi kəsərsə, kəsikdə hansı həndəsi fiqur alınır?

- ☐ Düzbucaqlı.
☒ Beşbucaqlı;
☐ Döndübucaqlı;
☐ Üçbucaqlı;
☐ Altıbucaqlı;

138 Üçbucaqlı prizmanın iki yan tilini və oturacaq üçbucaqlısını müstəvi kəsərsə, kəsikdə hansı həndəsi fiqur alınır?

- ☐ Üçbucaqlı;
☐ Altıbucaqlı;
☐ Beşbucaqlı;
☐ Düzbucaqlı;
☒ Trapesiya;

139 Cizgilərin tərtib olunmasında hansı proyeksiyalama üsulu tətbiq olunur?

- ☒ Ortoqonal proyeksiyalama;
☐ İki istiqamətə proyeksiyalama
☐ Mərkəzi proyeksiyalama;
☐ Paralel proyeksiyalama;
☐ Qarışıq proyeksiyalama.

140 əsas yazının forma və ölçüləri hansı standartla tənzimlənir?

- ☐ QOST 2.305-81
☒ QOST 2.104-81
☐ QOST 2.301-81
☐ QOST 2.303-81
☐ QOST 2.304-81

141 Cizgiddə ölçülər və mətni yazılar hansı standartın tələbləri əsasında yerinə yetirilir?

- ☐ QOST 2.305-81
☐ QOST 2.301-81
☐ QOST 2.302-81
☐ QOST 2.303-81
☒ QOST 2.304-81

142 Cizgiddə istifadə olunan xətlərin funksiyaları hansı standartla tənzimlənir?

- ☐ QOST 2.305-81
☐ QOST 2.301-81
☐ QOST 2.302-81
☒ QOST 2.303-81
☐ QOST 2.304-81

143 Cizgiddə tətbiq olunan miqyaslar hansı standartla tənzimlənir?

- ☐ QOST 2.305-81
☐ QOST 2.301-81
☒ QOST 2.302-81
☐ QOST 2.303-81
☐ QOST 2.304-81

144 Formatların ölçüləri hansı standartla tənzimlənir?

- ☐ QOST 2.302-81
- ☐ QOST 2.303-81
- ☐ QOST 2.305-81
- ☐ QOST 2.305-81
- ☒ QOST 2.301-81

145 Cizgidə ölçülərin göstərilməsi hansı standartın tələblərinə uyğun yerinə yetirilir?

- ☒ QOST 2.307-81
- ☐ QOST 2.301-81
- ☐ QOST 2.304-81
- ☐ QOST 2.305-81
- ☐ QOST 2.104-81

146 Materialların şərti qrafiki işarəsi hansı təsvirlərdə tətbiq olunur?

- ☐ Sxemlərdə
- ☐ Görünüşlərdə
- ☒ Kəsik və en kəsiklərdə
- ☐ Əlavə görünüşlərdə
- ☐ Qismən görünüşlərdə

147 Cizgidə materialların qrafiki işarələnməsi hansı standartla tənzimlənir?

- ☐ QOST 2.303-81
- ☐ QOST 2.104-81
- ☐ QOST 2.307-81
- ☒ QOST 2.306-81
- ☐ QOST 2.305-81

148 Epyurada verilən nöqtənin OZ oxu üzərində olmasını nədən bilirik?

- ☐ Onun frontal proyeksiyasının OZ, horizontal proyeksiyasının isə OY oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☒ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından
- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından

149 Epyurada verilən nöqtənin OX oxu üzərində olmasını nədən bilirik?

- ☒ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından
- ☐ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ, horizontal proyeksiyasının isə OY oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından

150 Epyurada verilən nöqtənin W proyeksiya müstəvisi üzərində olmasını nədən bilirik?

- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından
- ☐ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından
- ☒ Onun frontal proyeksiyasının OZ, horizontal proyeksiyasının isə OY oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından

151 Epyurada verilən nöqtənin V proyeksiya müstəvisi üzərində olmasını nədən bilirik?

- ☒ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından

152 Epyurada verilən nöqtənin H proyeksiya müstəvisi üzərində olmasını nədən bilirik?

- ☐ Onun profil və frontal proyeksiyalarının OZ oxu üzərində olmasından

- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından
- ☒ Onun frontal proyeksiyasının OX oxu üzərində olmasından

153 Epyurada verilən nöqtənin dördüncü kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☒ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası aşağıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır
- ☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır

154 Epyurada verilən nöqtənin üçüncü kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır
- ☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır
- ☒ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası aşağıda olmalıdır

155 Epyurada verilən nöqtənin ikinci kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☒ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası aşağıda olmalıdır
- ☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır
- ☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır

156 Koordinatları ilə verilmiş A (3; 4; 5) nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə OX oxu üzərində yerləşir.
- ☒ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.

157 Epyurada verilən nöqtənin OY oxu üzərində olmasını nədən bilirik?

- ☐ Onun frontal proyeksiyasının OZ oxu üzərində olmasından
- ☒ Onun horizontal və profil proyeksiyalarının OY oxu üzərində olmasından
- ☐ Onun horizontal və frontal proyeksiyalarının OX oxu üzərində olmasından
- ☐ Onun horizontal proyeksiyasının OX oxu üzərində olmasından
- ☐ Onun frontal proyeksiyasının OZ, horizontal proyeksiyasının isə OY oxu üzərində olmasından

158 Koordinatları ilə verilmiş N (0; 0; 5) nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.
- ☒ Nöqtə OZ oxu üzərində yerləşir.
- ☐ Nöqtə OY oxu üzərində yerləşir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.

159 Koordinatları ilə verilmiş M (0; 4; 0) nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.
- ☒ Nöqtə OY oxu üzərində yerləşir.
- ☐ Nöqtə OZ oxu üzərində yerləşir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.

160 Koordinatları ilə verilmiş E (3; 0; 0) nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.
- ☒ Nöqtə OX oxu üzərində yerləşir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.

- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.

161 Koordinatları ilə verilmiş D (3; 4; 0) nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☒ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.
☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.
☐ Nöqtə OX oxu üzərində yerləşir.
☐ Nöqtə fəzada yerləşir.

162 Koordinatları ilə verilmiş C (3; 0; 5) nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.
☒ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.
☐ Nöqtə OX oxu üzərində yerləşir.
☐ Nöqtə fəzada yerləşir.
☐ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.

163 Koordinatları ilə verilmiş B (0; 4; 5) nöqtəsi hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə OX oxu üzərində yerləşir.
☐ Nöqtə fəzada yerləşir.
☒ Nöqtə W proyeksiya müstəvisi üzərində yerləşir.
☐ Nöqtə H proyeksiya müstəvisi üzərində yerləşir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərində yerləşir.

164 Epyurada verilən nöqtənin birinci kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır
☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası aşağıda olmalıdır
☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
☒ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır
☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır

165 Epyurada nöqtənin W proyeksiya müstəvisindən olan məsafəsi hansıdır?

- ☐ Nöqtənin profil proyeksiyasından OZ oxuna qədər məsafə
☒ Nöqtənin horizontal proyeksiyasından OY oxuna qədər məsafə
☐ Nöqtənin frontal proyeksiyasından OX oxuna qədər məsafə
☐ Nöqtənin profil proyeksiyasından OY oxuna qədər məsafə
☐ Nöqtənin horizontal proyeksiyasından OX oxuna qədər məsafə

166 Epyurada nöqtənin V proyeksiya müstəvisindən olan məsafəsi hansıdır?

- ☐ Nöqtənin frontal proyeksiyasından OY oxuna qədər məsafə
☐ Nöqtənin horizontal proyeksiyasından OY oxuna qədər məsafə
☒ Nöqtənin horizontal proyeksiyasından OX oxuna qədər məsafə
☐ Nöqtənin frontal proyeksiyasından OX oxuna qədər məsafə
☐ Nöqtənin profil proyeksiyasından OY oxuna qədər məsafə

167 Epyurada nöqtənin H proyeksiya müstəvisindən olan məsafəsi hansıdır?

- ☐ Nöqtənin frontal proyeksiyasından OY oxuna qədər məsafə
☒ Nöqtənin frontal proyeksiyasından OX oxuna qədər məsafə
☐ Nöqtənin horizontal proyeksiyasından OX oxuna qədər məsafə
☐ Nöqtənin profil proyeksiyasından OZ oxuna qədər məsafə
☐ Nöqtənin horizontal proyeksiyasından OY oxuna qədər məsafə

168 Dördüncü kvadrant hansı proyeksiya müstəvilərdən əmələ gəlir?

- ☐ H1 və W müstəvilərindən
☒ H və V1 müstəvilərindən
☐ H1 və V müstəvilərindən
☐ H1 və V1 müstəvilərindən
☐ H və V müstəvilərindən

169 Üçüncü kvadrant hansı proyeksiya müstəvilərdən əmələ gəlir?

- ☐ H və V1 müstəvilərindən
☐ H1 və V müstəvilərindən
☒ H1 və V1 müstəvilərindən
☐ H və V müstəvilərindən
☐ H və W müstəvilərindən

170 İkinci kvadrant hansı proyeksiya müstəvilərindən əmələ gəlir?

- ☐ H1 və V1 müstəvilərindən
☐ H və V müstəvilərindən
☐ V1 və W müstəvilərindən
☒ H1 və V müstəvilərindən
☐ H və V1 müstəvilərindən

171 Birinci kvadrant hansı proyeksiya müstəvilərindən əmələ gəlir?

- ☐ H1 və W müstəvilərindən
☒ H və V müstəvilərindən
☐ H1 və V müstəvilərindən
☐ H1 və V1 müstəvilərindən
☐ H və V1 müstəvilərindən

172 W proyeksiya müstəvisi koordinat oxları ilə necə göstərilir?

- ☐ XOZ, ZOY
☐ XOY
☒ ZOY
☐ XOZ
☐ XOZ, XOY


173 V proyeksiya müstəvisi koordinat oxları ilə necə göstərilir?


- ☐ XOZ; ZOY
☒ XOZ
☐ ZOY
☐ XOZ, XOY
☐ XOY

174 H proyeksiya müstəvisi koordinat oxları ilə necə göstərilir?


- ☐ ZOY
☐ XOZ
☐ XOZ; ZOX
☒ XOY
☐ XOZ; XOY

175 Hansı epyurda A və B nöqtələri arasındakı məsafənin əsl ölçüsü L düzgün göstərilmişdir?





176 Epüdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?



☐ $A \in OY$


☒ $A \in O$ (Koor. başlanğıcında)

☐ $A \in H$

☐ $A \in OX$

☐ $A \in OZ$

177 Epüdə verilən nöqtələrdən hansı III kvadrantdadır?



☐ B



☐ A



☐ E

☐ D


☒ C

178 Epürdə hansı nöqtə H – proyeksiya müstəvisindən daha uzaqdadır?

☐

☐

☐

☒

☐


179 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?



☒ $A \in W$


☐ $A \in OZ$

☐ $A \in OY$

☐ $A \in V$

☐ $A \in H$

180 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?



☐ $A \in OX$


☒ $A \in V$

☐ $A \in H$

☐ $A \in OZ$

☐ $A \in W$

181 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?



☐ $A \in OY$


☐ $A \in W$

☐ $A \in H$


☐ $A \in V$

☒ $A \in OZ$

182 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?


☒ $A \in OY$
☐ $A \in W$
☐ $A \in H$
☐ $A \in V$
☐ $A \in OX$

183 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?


☒ $A \in OX$
☐ $A \in W$
☐ $A \in V$
☐ $A \in H$
☐ $A \in OZ$

184 Kordinatları ilə verilmiş nöqtələrdən hansı III oktantdadır?

☐ (-30,10,-10)

☐ (-10,-20,25)

☒ (20,-10,-40)

☐ (16,20,25)

☐ (40,10,-20)

185 Kordinatları ilə verilmiş nöqtələrdən hansı II oktantdadır?

☐ (40,-10,-25)

☐ (-15,20,30)

☒ (20,-20,20)

☐ (25,10,-30)

☐ (-30,25,-10)

186 Kordinatları ilə verilmiş nöqtələrdən hansı I oktantdadır?

☐ (30,-40,-45)

☐ (20,-10,20)

☒ (15,20,25)

☐ (10,15,-20)

☐ (15,-20,-30)

187 Kordinatları ilə verilmiş nöqtələrdən hansı H-proyeksiya müstəvisi üzərindədir?


☐ (15,0,30)

☐ (25,15,30)

☐ (0,20,30)


- ☒ (20,10,0)
☐ (10,20,25)

188 Fəzada və epürdə verilən A, B, C, D, E nöqtələrindən hansı W -proyeksiya müstəvisi üzərindədir?




- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

189 Epürdə verilmiş nöqtələrdən hansı IV kvadrantdadır?




- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

190 Epürdə verilmiş nöqtələrdən hansı II kvadrantdadır?




- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

191 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?


☐ $A \in OY$
☐ $A \in W$
☒ $A \in H$
☐ $A \in V$
☐ $A \in OX$

192 Epürdə neçə nöqtə verilmişdir?


☐ 6


☐ 3

☐ 2

☐ 4

☒ 1

193 Epürdə verilmiş nöqtə proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?


☐ $A \in OX$
☒ A nöqtəsi fəzadadır

☐ $A \in H$
☐ $A \in V$
☐ $A \in W$

194 Üç müstəviyə proyeksiyalama zamanı nöqtənin neçə proyeksiyası alınır?

☒ 3

☐ 1




☐ 6



☐ 2

☐ 4

195 Epürdə verilən düz xətlərdən hansı frontal düz xətdir?

☐





196 Kordinatları ilə verilmiş nöqtələrdən hansı W – proyeksiya müstəvisi üzərindədir?

- ☐ (20,0,20)
- ☒ (0,10,30)
- ☐ (10,20,30)
- ☐ (40,20,0)
- ☐ (30,20,40)

197 Kordinatları ilə verilmiş nöqtələrdən hansı VIII oktantdadır?






- ☐ (40,-20,-10)
- ☐ (-20,-10,15)
- ☐ (-15,25,35)
- ☒ (-10,20,-30)
- ☐ (20,-20,30)

198 Kordinatları ilə verilmiş nöqtələrdən hansı VII oktantdadır?

- ☐ (25,-40,30)
- ☐ (20,15,-20)
- ☐ (-20,20,-10)
- ☒ (-15,-15,-20)
- ☐ (10,-20,-30)

199 Epürdə verilən nöqtələrdən hansının profil proyeksiyası düzgün qurulmamışdır?

- ☐



200 Kordinatları ilə verilmiş nöqtələrdən hansı VI oktantdadır?

- ☒ (-30,-20,10)
☐ (10,-20,30)
☐ (-10,10,-5)
☐ (-10,-10,-3)
☐ (-15,10,25)

201 Kordinatları ilə verilmiş nöqtələrdən hansı V oktantdadır?

- ☐ (30,-30,-10)
☐ (40,10,-20)
☐ (10,-5,20)
☐ (-25,10,30)
☒ (-20,25,40)

202 Kordinatları ilə verilmiş nöqtələrdən hansı V – proyeksiya müstəvisi üzərindədir?

- ☐ (0,10,30)
☐ (40,20,0)

- ☒ (30,0,20)
☐ (20,20,20)
☐ (20,10,30)

203 Kordinatları ilə verilmiş nöqtələrdən hansı IV oktantdadır?

- ☐ (-5,-20,30)
☐ (-30,10,-15)
☒ (20,25,-30)
☐ (40,-20,-30)
☐ (40,-10,10)

204 Koordinatları ilə verilmiş nöqtələrdən hansıları H – müstəvisinə nəzərən bir-birinə simmetrikdir? A)(30,20,10); B) (30,20,-10); C)(30,-20,-10); D)(30,-20,10); E)(-30,20,-10)

- ☐ A və D
☐ D və E
☒ A və B
☐ A və C
☐ B və C

205 Cizgidə simmetriya xətləri hansı xətlə göstərilir?

- ☐ Qırıq xətlə
☐ Dalğalı xətlə
☒ Nazik qırıq nöqtəli xətlə
☐ Əsas bütöv xətlə
☐ İki nöqtəli nazik xətlə



206 Uzunluğu böyük olan, forma və ölçüləri dəyişməyən və ya qanunauyğun dəyişən səthləri sındırılmış vəziyyətdə göstərmək üçün hansı xətdən istifadə edilir?




- ☐ Sındırılmış nazik xətlə
☒ Dalğalı xətlə
☐ Əsas bütöv xətlə
☐ Bütöv nazik xətlə
☐ İki nöqtəli nazik xətlə

207 Cizgidə xətti ölçülərin ölçü vahidi nədir?

- ☐ mikron
☒ mm
☐ sm
☐ km
☐ dm

208 Hansi cizgidə A4 formatı standartın tələblərinə uyğundur?





209 Görünməyən səthlər hansı xətlə göstərilir?

- ☐ Nöqtəli nazik xətlə
- ☐ Bütöv nazik xətlə
- ☐ Əsas bütöv xətlə
- ☐ Dalğalı xətlə
- ☒ Qırıq xətlə

210 Fırılma fiqurlarının fırlanma oxları hansı xətlə göstərilir?

- ☐ Bütöv nazik xətlə
- ☐ Əsas bütöv xətlə
- ☐ Dalğalı xətlə
- ☒ Nöqtəli nazik xətlə
- ☐ Qırıq xətlə

211 A4 formatının ölçüləri neçədir?

- ☐ 841x594
- ☐ 420x297
- ☒ 297x210
- ☐ 594x420
- ☐ 1189x841

212 A3 formatının ölçüləri neçədir?

- ☐ 1189x841
- ☒ 420x297
- ☐ 841x594
- ☐ 297x210
- ☐ 594x420

213 A2 formatının ölçüləri neçədir?

- ☒ 594x420
- ☐ 297x210
- ☐ 420x297
- ☐ 1189x841
- ☐ 841x594

214 AO formatının ölçüləri neçədir?

- ☐ 297x210
- ☐ 841x594
- ☐ 594x420
- ☐ 420x297
- ☒ 1189x841

215 A1 formatının ölçüləri neçədir?

- ☐ 594x420
- ☐ 297x210
- ☐ 1189x841
- ☒ 841x594
- ☐ 420x297

216 Cizgidə şriftlər üfiqi xəttə nəzərən hansı bucaq altında yazılır?

- ☐ 65°
- ☐ 60°
- ☐ 90°
- ☒ 75°
- ☐ 70°

217 əsas yazının qabarit ölçüləri neçədir?

- ☒ 185x55
- ☐ 180x50
- ☐ 185x75
- ☐ 180x55
- ☐ 185x65

218 Cizgidə qoparma xətləri hansı xətlə göstərilir?

- ☐ Bütöv nazik xətlə
- ☐ Əsas bütöv xətlə
- ☐ Qırıq xətlə
- ☒ Dalğalı xətlə
- ☐ İki nöqtəli nazik xətlə

219 Görünən kontur xətləri hansı xətlə göstərilir?

- ☐ Qırıq xətlə
- ☒ Əsas bütöv xətlə
- ☐ Sınıq xətlə
- ☐ Dalğalı xətlə
- ☐ Nöqtəli nazik xətlə

220 Cizgidə qurma xətləri hansı xətlə göstərilir?

- ☐ Qırıq xətlə
- ☐ Sınıq xətlə
- ☒ Nazik xətlə
- ☐ Əsas bütöv xətlə
- ☐ Dalğalı xətlə

221 İşlək hissələrin kənar vəziyyətləri hansı xətlə göstərilir?

- ☐ Qırıq xətlə
- ☒ Bütöv nazik xətlə
- ☐ Əsas bütöv xətlə
- ☐ Dalğalı xətlə
- ☐ İki nöqtəli nazik xətlə


222 Termiki emala məruz qalacaq səthlər hansı xətlə göstərilir?

- ☒ Qalınlaşdırılmış nöqtəli qırıq xətlə
- ☐ Bütöv nazik xətlə
- ☐ Əsas bütöv xətlə


- ☐ Dalğalı xətlə
☐ İki nöqtəli nazik xətlə

223 Hansi cizgiddə radiusun ölçüsü düzgün göstərilmişdir?


☐





☐




☐






☐



224 Hansi cizgide ölçü düzgün gösterilmiştir?







225 Hansi cizgidə diametrin ölçüsü düzgün göstərilməmişdir?




○





○





○




○




226 Cizgidə ölçülər standartın tələblərinə uyğun göstərilmişdir?






☐




☐




227 Hansı cizgidə ölçülər standartın tələblərinə uyğun yazılmışdır?


☒





☐








☐



☐






☐


228 Hansı cizgide ölçüler standartın tələblərinə uyğun yazılmışdır?


☐

☒

☐

☐

☐


229 Hansı cizgide ölçü standartın tələblərinə uyğun yazılmışdır?

☐




230 Cizgidə səthlərin ölçülərini göstərən rəqəmin qarşısında hansı işarə yazılır?



- ☒ R
☐ <
☐ □
☐ Δ
☐ Ø

231 Çevrənin diametrini göstərən rəqəmin qarşısında hansı işarə yazılır?



- ☐ □
☒ Ø
☐ R
☐ <
☐ Δ

232 Cizgida xətti ölçülərin ölçü vahidi nədir?

- ☒ mm
☐ sm
☐ mikron
☐ dm
☐ km

233 Epyurada verilmiş nöqtənin horizontal və profil proyeksiyaları OY oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə OZ oxu üzərindədir.
☒ Nöqtə OY oxu üzərindədir.
☐ Nöqtə fəzada yerləşir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
☐ Nöqtə OX oxu üzərindədir.

234 Epyurada verilmiş nöqtənin frontal və profil proyeksiyaları OZ oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə OY oxu üzərindədir.
☒ Nöqtə OZ oxu üzərindədir.
☐ Nöqtə fəzada yerləşir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
☐ Nöqtə OX oxu üzərindədir.

235 Epyurada verilmiş nöqtənin frontal proyeksiyası OZ oxu üzərində, horizontal proyeksiyası isə koordinat başlanğıcındadırsa nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə OY oxu üzərindədir.
☒ Nöqtə OZ oxu üzərindədir.
☐ Nöqtə fəzada yerləşir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
☐ Nöqtə OX oxu üzərindədir.

236 Epyurada verilmiş nöqtənin horizontal və frontal proyeksiyaları OX oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə OY oxu üzərindədir.
☒ Nöqtə OX oxu üzərindədir.
☐ Nöqtə fəzada yerləşir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
☐ Nöqtə OZ oxu üzərindədir.

237 Epyurada verilmiş nöqtənin horizontal proyeksiyası OY, frontal proyeksiyası isə koordinat başlanğıcındadırsa nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə fəzada yerləşir.
☒ Nöqtə OY oxu üzərindədir.
☐ Nöqtə W proyeksiya müstəvisi üzərindədir.
☐ Nöqtə H proyeksiya müstəvisi üzərindədir.
☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.

238 Epyurada verilmiş nöqtənin horizontal proyeksiyası OY, frontal proyeksiyası isə OZ oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə OY oxu üzərindədir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərindədir.
- ☒ Nöqtə W proyeksiya müstəvisi üzərindədir.

239 Epyurada verilmiş nöqtənin horizontal proyeksiyası OX oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə OY oxu üzərindədir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərindədir.
- ☒ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə fəzada yerləşir.
- ☐ Nöqtə H proyeksiya müstəvisi üzərindədir.

240 Epyurada verilmiş nöqtənin frontal proyeksiyası OX oxu üzərindədirsə nöqtə hansı vəziyyətdə yerləşir?

- ☐ Nöqtə fəzada yerləşir.
- ☒ Nöqtə H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə OY oxu üzərindədir.
- ☐ Nöqtə W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Nöqtə V proyeksiya müstəvisi üzərindədir.

241 Koordinatları ilə verilmiş nöqtələrdən hansı OZ proyeksiya oxu üzərindədir?

- ☒ D(0, 0, 10)
- ☐ A(10, 15, 0)
- ☐ B(10, 0, 0)
- ☐ C(0, 10, 0)
- ☐ E (0, 15, 10)

242 Koordinatları ilə verilmiş nöqtələrdən hansı OY proyeksiya oxu üzərindədir?

- ☐ E (0, 15, 10)
- ☒ C(0, 10, 0)
- ☐ B(10, 0, 0)
- ☐ A(10, 15, 0)
- ☐ D(0, 0, 10)

243 Koordinatları ilə verilmiş nöqtələrdən hansı OX proyeksiya oxu üzərindədir?

- ☐ E (0, 15, 10)
- ☒ B(10, 0, 0)
- ☐ A(10, 15, 0)
- ☐ C(0, 10, 0)
- ☐ D(0, 0, 10)

244 Koordinatları ilə verilmiş nöqtələrdən hansı W proyeksiya müstəvisi üzərindədir?

- ☐ D(0, 15, 0)
- ☐ B(10, 15, 10)
- ☒ E (0, 5, 5)
- ☐ C(15, 0, 5)
- ☐ A(10, 15, 0)


245 Koordinatları ilə verilmiş nöqtələrdən hansı V proyeksiya müstəvisi üzərindədir?

- ☐ E (0, 5, 5)
- ☒ C(15, 0, 5)
- ☐ A(10, 15, 0)
- ☐ B(10, 15, 10)
- ☐ D(0, 15, 0)

246 Koordinatları ilə verilmiş nöqtələrdən hansı H proyeksiya müstəvisi üzərindədir?


- ☐ D(0, 15, 0)
☒ A(10, 15, 0)
☐ B(10, 15, 10)
☐ C(15, 0, 5)
☐ E (0, 5, 5)

247 Səthin konusluğu hansı nisbətdədir?




- ☐ 1:20
☐ 1:4
☐ 1:5
☒ 1:10
☐ 1:2

248 Səthin konusluğu hansı nisbətdədir?




- ☒ 1:5
☐ 1:4
☐ 1:10
☐ 1:20
☐ 1:50

249 Mailliyini iki ədədin nisbəti kimi göstərin.



- ☐ 1:10
☐ 1:6
☐ 1:2
☒ 1:4
☐ 1:8


250 Mailliyi faizlə göstərin.



- ☐ 10 □


- ☒ 25 ☐
☐ 30 ☐
☐ 20 ☐
☐ 50 ☐

251 Mailliyi faizlə göstərin.




- ☐ 50
☒ 25
☐ 20
☐ 10
☐ 30

252 Maillik hansı nisbətdədir?




- ☐ 1:2
☐ 1:5
☐ 1:7
☐ 1:10
☒ 1:3

253 Konusun hündürlüyü neçədir?




- ☐ 150
☒ 120
☐ 200
☐ 100
☐ 180

254 Kəsik konusun kiçik oturacağının diametri neçədir?




- ☐ 30
☒ 40
☐ 70
☐ 60
☐ 50

255 Kəsik konusun hündürlüyü neçədir?




- ☐ 150
☐ 300
☒ 100
☐ 200
☐ 50

256 Kəsik konusun böyük oturacağıının diametri neçədir?




- ☐ 90
☐ 80
☒ 70
☐ 60
☐ 100

257 Çevrəni 7 bərabər hissəyə bölmək üçün hansı parçanı götürmək lazımdır?




- ☐ AK
☒ EK
☐ BK
☐ AO
☐ OK

258 Çevrəni 5 bərabər hissəyə bölmək üçün hansı parçanı götürmək lazımdır?




- ☐ OM
☐ KM
☒ BM
☐ EK
☐ BK

259 Çevrəni 3 bərabər hissəyə bölmək üçün hansı parçanı götürmək lazımdır?




- ☐ AD
- ☐ AB
- ☐ DN
- ☒ MN
- ☐ OD

260 Cizgidə hansı növ qovuşmadan istifadə edilmişdir.




- ☐ qarışıq qovuşma
- ☐ xarici qovuşma
- ☐ toxunmayan qovuşma
- ☐ toxunan qovuşma
- ☒ daxili qovuşma

261 Cizgidə hansı növ qovuşmadan istifadə edilmişdir.




- ☐ qarışıq qovuşma
- ☒ xarici qovuşma
- ☐ toxunmayan qovuşma
- ☐ toxunan qovuşma
- ☐ daxili qovuşma

262 Cizgidə hansı növ qovuşmadan istifadə edilmişdir.





- ☒ qarışıq qovuşma
- ☐ toxunan qovuşma
- ☐ toxunmayan qovuşma
- ☐ xarici qovuşma
- ☐ daxili qovuşma

263 Hansı cizgiddə profil səviyyə xətti göstərilmişdir?




264 Hansı cizgiddə frontal səviyyə xətti göstərilmişdir?






265 Hansı cizgiddə horizontal səviyyə xətti göstərilmişdir?




266 Hansı cizgiddə profil proyeksiyalayıcı xətt göstərilmişdir?




267 Hansı cizgiddə horizontal proyeksiyalayıcı xətt göstərilmişdir?






268 Hansı cizgiddə frontal proyeksiyalayıcı xətt göstərilmişdir?




269 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?










270 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?






$[AB] \perp H$


271 Hansı cizgiddə düz xətt parçası onun həqiqi ölçüsündən kiçikdir?




272 Epyurda verilən düz xətlərdən hansı frontal düz xətdir?








○




273 Epyurda verilən düz xətti necə adlanır?




- ☐ Horizontal proyektəndirici düz xətt
- ☐ Profil proyektəndirici düz xətt
- ☐ Horizontal düz xətt
- ☐ Frontal düz xətt
- ☒ Frontal proyektəndirici düz xətt

274 Epürdə verilən düz xətti necə adlanır?




- ☒ Horizontal proyektəndirici düz xətt
- ☐ Frontal proyektəndirici düz xətt
- ☐ Profil proyektəndirici düz xətt
- ☐ Horizontal düz xətt
- ☐ İxtiyari düz xətt

275 Epürdə verilən düz xətti necə adlanır?




- ☐ İxtiyari düz xətt
- ☒ Profil düz xətt
- ☐ Frontal proyektəndirici düz xətt
- ☐ Horizontal proyektəndirici düz xətt
- ☐ Profil proyektəndirici düz xətt

276 Verilən FG düz xətti necə adlanır?




- ☐ Frontal proyektəndirici düz xətt
- ☐ Horizontal proyektəndirici düz xətt
- ☐ Profil düz xətt
- ☒ Profil proyektəndirici düz xətt
- ☐ İxtiyari düz xətt

277 Verilən EF düz xətti necə adlanır?




- ☐ Frontal düz xətt
- ☐ Profil proyektəndirici düz xətt
- ☒ Frontal proyektəndirici düz xətt
- ☐ Horizontal proyektəndirici düz xətt
- ☐ İxtiyari düz xətt




278 Verilən DE düz xətti necə adlanır?




- ☒ Horizontal proyektəndirici düz xətt
- ☐ Frontal proyektəndirici düz xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Horizontal düz xətt
- ☐ Profil proyektəndirici düz xətt



279 Epürdə verilmiş düz xətlərdən hansının profil proyeksiyası düzgün qurulmamışdır?










280 Epürdə verilən düz xətlərdən hansı profil düz xətdir?





281 Epürdə verilən düz xətlərdən hansı frontal düz xətdir?






282 Koordinatları ilə verilmiş düz xətlərdən hansı ixtiyaridir?


- ☐ K (30,0,20), L (10,0,30)
☒ E (25,20,0), F (5,0,20)
☐ C (30,20,10), D (5,20,25)
☐ A (25,20,10), B (5,5,10)
☐ M (20,5,25), N (20,25,5)

283 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?




[AB] // W

284 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?



285 Epürdə verilmiş düz xətt proyeksiya müstəvilərinə nəzərən hansı vəziyyətdədir?



[AB] // H

286 Profil proyeksiyalayıcı düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☐ H və W proyeksiya müstəvilərinə.
☒ H və V proyeksiya müstəvilərinə.
☐ V proyeksiya müstəvisinə.
☐ H proyeksiya müstəvisinə.
☐ V və W proyeksiya müstəvilərinə.

287 Frontal proyeksiyalayıcı düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☐ H proyeksiya müstəvisinə.
- ☒ H və W proyeksiya müstəvilərinə.
- ☐ V proyeksiya müstəvisinə.
- ☐ H və V proyeksiya müstəvilərinə.
- ☐ V və W proyeksiya müstəvilərinə.

288 Horizontal proyeksiyalayıcı düz xətt hansı proyeksiya müstəvisinə paraleldir?

- ☐ H və V proyeksiya müstəvilərinə.
- ☐ H proyeksiya müstəvisinə.
- ☒ V və W proyeksiya müstəvilərinə.
- ☐ V proyeksiya müstəvisinə.
- ☐ H və W proyeksiya müstəvilərinə.

289 Epyurada veılmış düz xəttin horizontal və frontal proyeksiyaları OX oxuna perpendikulyal olan bir düz xətt üzərindədirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt V proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt H proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☒ Düz xətt W proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt W proyeksiya müstəvisinə perpendikulyardır.

290 Epyurada veılmış düz xəttin profil proyeksiyası nöqtədirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt OX oxuna perpendikulyardır.
- ☒ Düz xətt W proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt V proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt H proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.

291 Epyurada veılmış düz xəttin frontal proyeksiyası nöqtədirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt OX oxuna perpendikulyardır.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☒ Düz xətt V proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt H proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt W proyeksiya müstəvisinə perpendikulyardır.

292 Epyurada veılmış düz xəttin horizontal proyeksiyası nöqtədirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt OX oxuna perpendikulyardır.
- ☒ Düz xətt H proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt V proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt W proyeksiya müstəvisinə perpendikulyardır.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.

293 Epyurada veılmış düz xəttin profil proyeksiyası onun əsl boyuna bərabərdirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☒ Düz xətt W proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt V proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt H proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi ilə iti bucaq əmələ gətirir.

294 Epyurada veılmış düz xəttin frontal proyeksiyası onun əsl boyuna bərabərdirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt W proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi ilə iti bucaq əmələ gətirir.
- ☒ Düz xətt V proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt H proyeksiya müstəvisinə paraleldir.

295 Epyurada veılmış düz xəttin horizontal proyeksiyası onun əsl boyuna bərabərdirsə, bu düz xətt fəzada hansı vəziyyətdədir?

- ☐ Düz xətt H proyeksiya müstəvisi ilə iti bucaq əmələ gətirir.
- ☐ Düz xətt W proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt V proyeksiya müstəvisinə paraleldir.
- ☒ Düz xətt H proyeksiya müstəvisinə paraleldir.
- ☐ Düz xətt ixtiyari vəziyyətdədir.

296 Epyurada verilən düz xəttin W proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun frontal proyeksiyası nöqtə olmalıdır.
- ☒ Onun profil proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.

297 Epyurada verilən düz xəttin V proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası nöqtə olmalıdır.
- ☒ Onun frontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.

298 Epyurada verilən düz xəttin H proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun profil proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun frontal proyeksiyası nöqtə olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.

299 Epyurada verilən düz xəttin OZ oxu üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və profil proyeksiyaları OY oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır.
- ☒ Onun frontal və profil proyeksiyaları OZ oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.

300 Epyurada verilən düz xəttin OY oxu üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun frontal və profil proyeksiyaları OZ oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır.
- ☒ Onun horizontal və profil proyeksiyaları OY oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.

301 Epyurada verilən düz xəttin OX oxu üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun frontal və profil proyeksiyaları OZ oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və profil proyeksiyaları OY oxu üzərində olmalıdır.
- ☒ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.

302 Epyurada verilən düz xəttin W proyeksiya müstəvisi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun profil proyeksiyası OZ oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OZ oxu üzərində olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası OY, frontal proyeksiyası isə OZ oxu üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.

303 Epyurada verilən düz xəttin V proyeksiya müstəvisi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun profil proyeksiyası OY oxu üzərində olmalıdır
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır
- ☐ Onun frontal proyeksiyası OZ oxu üzərində olmalıdır
- ☒ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır
- ☐ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır

304 Epyurada verilən düz xəttin H proyeksiya müstəvisi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun profil proyeksiyası OZ oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OZ oxu üzərində olmalıdır.
- ☒ Onun frontal proyeksiyası OX oxu üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxu üzərində olmalıdır.

305 Epyurada verilən düz xəttin W proyeksiya müstəvisinə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☒ Onun horizontal və frontal proyeksiyaları OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.

306 Epyurada verilən düz xəttin V proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası OX oxuna perpendikulyar, frontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.

307 Epyurada verilən düz xəttin H proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası OX oxuna perpendikulyar olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☒ Onun frontal proyeksiyası OX oxuna perpendikulyar, horizontal proyeksiyası nöqtə olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.

308 Epyurada verilən düz xəttin W proyeksiya müstəvisinə perpendikulyar olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OZ oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☒ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OY oxuna paralel olmalıdır.

309 Epyurada verilən düz xəttin V proyeksiya müstəvisinə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası OZ oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OY oxuna paralel olmalıdır.

310 Epyurada verilən düz xəttin H proyeksiya müstəvisinə paralel olması üçün hansı şərt lazımdır?

- ☐ Onun proyeksiyaları proyeksiya oxlarına nəzərən ixtiyari vəziyyətdə olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☒ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OY oxuna paralel olmalıdır.

311 Epyurada ixtiyari vəziyyətdə olan düz xəttin proyeksiyaları hansı vəziyyətdə olmalıdır?


- ☐ Onun horizontal proyeksiyası OY oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası OX oxuna paralel olmalıdır.

- ☒ Onun proyeksiyaları proyeksiya oxlarına nəzərən ixtiyari vəziyyətdə olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları OX oxuna paralel olmalıdır.

312 Ortoqonal proyeksiyalamada düz xətt parçasının proyeksiyası öz boyuna nisbətən necə olmalıdır?






- ☐ Öz boyuna bərabər
- ☐ Öz boyundan böyük
- ☐ Öz boyundan kiçik
- ☒ Öz boyuna bərabər və ya ondan kiçik
- ☐ Öz boyuna bərabər və ya ondan böyük

313 Hansı epürdə ixtiyari AB düz xəttinin əsl ölçüsü düzbucaqlı üçbucaq üsulu ilə düzgün təyin edilmişdir?








314 Hansı cizgidə düz xətlə horizontal proyeksiya müstəvisi arasındakı bucaq göstərilmişdir?








315 Hansı cizgildə düz xətlə frontal proyeksiya müstəvisi arasındakı bucaq göstərilmişdir?





316 Hansi cizgi qarışıq qovuşmadır?





317 Hansi çizgi xarici qovuşmadır?





☐




☐




318 Hansi çizgi daxili qovuşmadır?

☐



☐

☐



319 Fəzada yerləşən düz xətt parçasının bir ucu ikinci, digər ucu isə üçüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☐ Frontal proyeksiya müstəvisini.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.
- ☒ Horizontal proyeksiya müstəvisini.
- ☐ Profil proyeksiya müstəvisini.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərini.

320 Fəzada yerləşən düz xətt parçasının bir ucu birinci, digər ucu isə ikinci kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☒ Frontal proyeksiya müstəvisini.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Profil proyeksiya müstəvisini.
- ☐ Horizontal proyeksiya müstəvisini.

321 Düz xəttin frontal izi nədir?

- ☐ Onun W proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OX oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OY oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun H proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☒ Onun V proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.

322 Düz xətt parçasının bir ucu birinci, digər ucu isə üçüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☒ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.
- ☐ Frontal proyeksiya müstəvisini.
- ☐ Profil proyeksiya müstəvisini.
- ☐ Horizontal proyeksiya müstəvisini.

323 Fəzada yerləşən düz xətt parçasının bir ucu üçüncü, digər ucu isə dördüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☐ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Profil proyeksiya müstəvisini.
- ☐ Frontal və profil proyeksiya müstəvilərini.
- ☐ Horizontal proyeksiya müstəvisini.
- ☒ Frontal proyeksiya müstəvisini.

324 Fəzada yerləşən düz xətt parçasının bir ucu birinci, digər ucu isə dördüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.
- ☒ Horizontal proyeksiya müstəvisini.
- ☐ Frontal proyeksiya müstəvisini.
- ☐ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Profil proyeksiya müstəvisini.

325 Düz xəttin profil izi nədir?

- ☐ Onun OY oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun H proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun V proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☒ Onun W proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OX oxu ilə kəsişdiyi nöqtə.

326 Düz xətt parçasının bir ucu ikinci, digər ucu isə dördüncü kvadrantda yerləşərsə o, hansı proyeksiya müstəvilərini kəsir?

- ☐ Horizontal və profil proyeksiya müstəvilərini.
- ☐ Frontal proyeksiya müstəvisini.
- ☐ Horizontal proyeksiya müstəvisini.
- ☒ Horizontal və frontal proyeksiya müstəvilərini.
- ☐ Profil proyeksiya müstəvisini.

327 Düz xəttin horizontal izi nədir?

- ☐ Onun OY oxu ilə kəsişdiyi nöqtə.
- ☐ Onun W proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun V proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☒ Onun H proyeksiya müstəvisi ilə kəsişdiyi nöqtə.
- ☐ Onun OX oxu ilə kəsişdiyi nöqtə.

328 Epyurada verilmiş düz xəttin horizontal proyeksiyası OY oxu, frontal proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.

329 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OZ, horizontal proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OZ oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.

330 Epyurada verilmiş düz xəttin profil proyeksiyası OZ oxu üzərində, horizontal proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OZ oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.

331 Epyurada verilmiş düz xəttin profil proyeksiyası OY oxu, frontal proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.

332 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OX oxu, profil proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.

333 Epyurada verilmiş düz xəttin horiontal proyeksiyası OX oxu, profil proyeksiyası isə koordinat başlanğıcındadırsa bu düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.

334 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OX, profil proyeksiyası isə OY oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.

335 Epyurada verilmiş düz xəttin horizontal proyeksiyası OX, profil proyeksiyası isə OZ oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt OX oxu üzərindədir.

336 Epyurada verilmiş düz xəttin frontal və profil proyeksiyaları OZ oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OZ oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.

337 Epyurada verilmiş düz xəttin horizontal və profil proyeksiyaları OY oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.

338 Epyurada verilmiş düz xəttin horizontal və frontal proyeksiyaları OX oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt OX oxu üzərindədir.
- ☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.

339 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OZ, horizontal proyeksiyası isə OY oxu üzərindədirsə düz xətt hansı vəziyyətdədir?

- ☐ Düz xətt OY oxu üzərindədir.
- ☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
- ☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
- ☒ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.

- ☐ Düz xətt OX oxu üzərindədir.

340 Epyurada verilmiş düz xəttin frontal proyeksiyası OX oxu üzərindədirsə düz xətt hansı vəziyyətdə yerləşir?

- ☐ Düz xətt OY oxu üzərindədir.
☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
☐ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
☒ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
☐ Düz xətt OX oxu üzərindədir.

341 Epyurada verilmiş düz xəttin horizontal proyeksiyası OX oxu üzərindədirsə düz xətt hansı vəziyyətdə yerləşir?

- ☐ Düz xətt OY oxu üzərindədir.
☐ Düz xətt W proyeksiya müstəvisi üzərindədir.
☐ Düz xətt H proyeksiya müstəvisi üzərindədir.
☒ Düz xətt V proyeksiya müstəvisi üzərindədir.
☐ Düz xətt OX oxu üzərindədir.

342 Epyurada verilən düz xəttin dördüncü kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır.
☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır.
☒ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır.
☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası isə aşağıda olmalıdır.

343 Epyurada verilən düz xəttin üçüncü kvadrantda olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır.
☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır.
☒ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası isə aşağıda olmalıdır.
☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır.


344 Epyurada verilən düz xəttin ikinci kvadrantda olması üçün hansı şərt lazımdır?


- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası isə aşağıda olmalıdır.
☐ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır.
☒ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır.
☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır.

345 Epyurada verilən düz xəttin birinci kvadrantda olması üçün hansı şərt lazımdır?


- ☐ Onun horizontal proyeksiyası OX oxu üzərində olmalıdır.
☐ Onun horizontal proyeksiyası OX oxundan yuxarıda, frontal proyeksiyası isə aşağıda olmalıdır.
☐ Onun hər iki proyeksiyası OX oxundan yuxarıda olmalıdır.
☒ Onun horizontal proyeksiyası OX oxundan aşağıda, frontal proyeksiyası isə yuxarıda olmalıdır.
☐ Onun hər iki proyeksiyası OX oxundan aşağıda olmalıdır.

346 Hansı epyurda A B düz xətti ilə C nöqtəsi arasındakı məsafənin əsl ölçüsü L düzgün göstərilmişdir?






347 Hansı cizgide paralel düz xətlər göstərilmişdir?




348 Hansı cizgide çarpaz xətlər göstərilmişdir?







349 Hansı cizgiddə paralel xətlər göstərilmişdir?








350 Hansı cizgiddə kəsişən xətlər göstərilmişdir?






351 Verilən düz xətlərdən hansıları kəsişən deyil?






352 Hansı nöqtə AB düz xətti üzərindədir?




- ☐ N
- ☐ M
- ☐ K
- ☒ F
- ☐ E

353 Hansı epürda AB düz xətti ilə BC bir-birinə perpendikulyardır?




☐



☐







☐




354 Hansı epürdə düz xətlər çarpazdır?








355 Hansı cizgidə kəsişən düz xətlər göstərilmişdir?




356 Epyurda verilən AB düz xətti hansı oktantlardan keçir?




- ☐ I – II – III – IV
- ☐ I – IV – V – VIII
- ☒ I – II – III – VII
- ☐ I – IV – VI – VII
- ☐ I – III – V – VI

357 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☐ Horizontal proyektəndirici
- ☒ Frontal müstəvi
- ☐ Profil müstəvi
- ☐ Profil proyektəndirici
- ☐ Horizontal müstəvi

358 Epyurda verilən ox oxundan keçən ABC müstəvisi necə adlanır?




- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Frontal proyektəndirici ox müstəvisi
- ☐ Horizontal proyektəndirici ox müstəvisi
- ☒ Profil proyektəndirici ox müstəvisi

359 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☐ Frontal müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Bisektor müstəvisi
- ☐ Profil proyektəndirici
- ☒ Profil müstəvi

360 Epyurda verilən S müstəvisi necə adlanır?




- ☐ Frontal müstəvi
- ☐ Horizontal proyektəndirici ox müstəvisi
- ☐ Frontal proyektəndirici ox müstəvisi
- ☒ Profil proyektəndirici ox müstəvisi
- ☐ Profil müstəvi

361 Fəzada verilən T müstəvisi necə adlanır?




- ☐ İxtiyari müstəvi
- ☐ Horizontal proyektəndirici
- ☐ Frontal müstəvi
- ☐ Profil müstəvi
- ☒ Horizontal müstəvi

362 Hansı cizgiddə səviyyə müstəvisi təsvir edilmişdir?




363 Hansı cizgiddə səviyyə müstəvisi göstərilmişdir?







364 Hansı cizgiddə səviyyə müstəvisi göstərilmişdir?




365 Hansı cizgiddə proyeksiyalayıcı müstəvisi təsvir edilmişdir?






366 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☐ Frontal proyektəndirici
- ☐ Horizontal proyektəndirici
- ☒ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Profil müstəvi

367 Epyurda verilən ABC müstəvisi necə adlanır? 50




- ☐ Horizontal müstəvi
- ☐ Horizontal proyektəndirici müstəvi
- ☒ Profil proyektəndirici müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Profil müstəvi

368 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☐ Horizontal proyektəndirici müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☒ Frontal proyektəndirici müstəvi
- ☐ Profil müstəvi

369 Epyurda verilən ABC müstəvisi necə adlanır?




- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Profil müstəvi
- ☒ Horizontal proyektəndirici müstəvi
- ☐ Frontal proyektəndirici müstəvi

370 Epyurda verilən R müstəvisi necə adlanır?




- ☐ Frontal proyektəndirici müstəvi
- ☐ Horizontal müstəvi
- ☒ Frontal müstəvi
- ☐ Horizontal proyektəndirici müstəvi
- ☐ Profil müstəvi

371 Epyurda verilən S müstəvisi necə adlanır?



- ☐ Horizontal proyektəndirici müstəvi
- ☐ Profil müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☒ Profil proyektəndirici müstəvi


372 Epyurda verilən Q müstəvisi necə adlanır?



- ☐ Profil müstəvi


- ☐ Horizontal müstəvi
- ☐ Horizontal proyektəndirici müstəvi
- ☒ Frontal proyektəndirici müstəvi
- ☐ Frontal müstəvi

373 Epyurda verilən P müstəvisi necə adlanır?




- ☐ Profil müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Frontal proyektəndirici müstəvi
- ☒ Horizontal proyektəndirici müstəvi

374 Epyurda verilən P müstəvisi necə adlanır?




- ☐ İxtiyari müstəvi
- ☒ Profil müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Profil proyektəndirici müstəvi

375 Fəzada verilən S müstəvisi necə adlanır?




- ☐ Frontal proyektəndirici ox müstəvisi
- ☐ Horizontal proyektəndirici ox müstəvisi
- ☐ Frontal müstəvi
- ☐ Horizontal müstəvi
- ☒ Profil proyektəndirici ox müstəvisi

376 Fəzada verilən P müstəvisi necə adlanır?




- ☐ İxtiyari müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Profil proyektəndirici müstəvi
- ☒ Profil müstəvi

377 Fəzada verilən R müstəvisi necə adlanır?




- ☐ Profil müstəvi
- ☒ Frontal müstəvi
- ☐ İxtiyari müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal proyektəndirici müstəvi

378 Fəzada verilən S müstəvisi necə adlanır?




- ☒ Profil proyektəndirici müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Profil müstəvi
- ☐ Horizontal proyektəndirici müstəvi

379 Fəzada verilən Q müstəvisi necə adlanır?




- ☐ Profil proyektəndirici müstəvi
- ☐ Profil müstəvi
- ☐ Horizontal proyektəndirici müstəvi
- ☐ Frontal müstəvi
- ☒ Frontal proyektəndirici müstəvi

380 Fəzada verilən P müstəvisi necə adlanır?



- ☒ Horizontal proyektlendirici müstəvi
- ☐ Horizontal müstəvi
- ☐ Frontal müstəvi
- ☐ Profil müstəvi
- ☐ İxtiyari müstəvi

381 Fəzada və epyurda izlərilə verilən P müstəvisi necə adlanır?



- ☐ Horizontal müstəvi
- ☐ Horizontal proyektlendirici
- ☐ Frontal proyektlendirici
- ☐ Profil proyektlendirici
- ☒ İxtiyari müstəvi

382 Tərsimi həndəsədə müstəvi neçə üsulla verilir?

- ☐ 7
- ☐ 5
- ☐ 3
- ☐ 4
- ☒ 6

383 Aşağıdakı mülahizələrdən hansı doğru deyil?

- ☐ Müstəvi bir düz xətt və ona mənsub olmayan bir nöqtə ilə verilir.
- ☒ Müstəvi iki çarpaz xətlə verilir.
- ☐ Müstəvi iki paralel düz xətlə verilir.
- ☐ Müstəvi iki kəsişən düz xətlə verilir.
- ☐ Müstəvi bir düz xətt üzərində olmayan üç nöqtə ilə verilir.

384 Aşağıdakı mülahizələrdən hansı doğru deyil?

- ☐ İki kəsişən düz xətdən bir müstəvi keçirmək olar.
- ☐ Bir düz xətt və onun üzərində olmayan bir nöqtədən bir müstəvi keçirmək olar.
- ☐ Bir düz xətt üzərində olmayan üç nöqtədən bir müstəvi keçirmək olar.
- ☒ İki çarpaz düz xətdən bir müstəvi keçirmək olar.
- ☐ İki paralel düz xətdən bir müstəvi keçirmək olar.

385 Müstəvinin izi nədir?

- ☐ Müstəvinin ixtiyari müstəvisi ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin OY proyeksiya oxu ilə kəsişmə nöqtəsi.

- ☐ Müstəvinin OX proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☒ Müstəvinin proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin OZ proyeksiya oxu ilə kəsişmə nöqtəsi.

386 İxtiyari vəziyyətdə yerləşən müstəvinin neçə izi var?

- ☐ 6
- ☐ 4
- ☐ 2
- ☒ 3
- ☐ 5

387 Müstəvinin horizontal izi nədir?

- ☐ Müstəvinin OZ proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin profil proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin frontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☒ Müstəvinin horizontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin OX proyeksiya oxu ilə kəsişmə nöqtəsi.

388 Müstəvinin frontal izi nədir?

- ☐ Müstəvinin OZ proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin profil proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin horizontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☒ Müstəvinin frontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin OX proyeksiya oxu ilə kəsişmə nöqtəsi.

389 Müstəvinin profil izi nədir?

- ☐ Müstəvinin OZ proyeksiya oxu ilə kəsişmə nöqtəsi.
- ☐ Müstəvinin horizontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin frontal proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☒ Müstəvinin profil proyeksiya müstəvisi ilə kəsişmə xətti.
- ☐ Müstəvinin OX proyeksiya oxu ilə kəsişmə nöqtəsi.

390 İxtiyari vəziyyətdə yerləşən müstəvinin izləri proyeksiya oxlarına nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☐ OY proyeksiya oxuna paralel.
- ☐ OX proyeksiya oxuna paralel.
- ☐ OX proyeksiya oxuna perpendikulyar.
- ☒ Proyeksiya oxlarına nəzərən ixtiyari vəziyyətlərdə.
- ☐ OZ proyeksiya oxuna paralel.

391 Hansı müstəviyə ixtiyari vəziyyətdə yerləşən müstəvi deyilir?

- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☒ Proyeksiya müstəvilərindən heç birinə paralel və perpendikulyar olmayan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.

392 Hansı müstəviyə horizontal səviyyə müstəvisi deyilir?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☒ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.

393 Hansı müstəviyə horizontal proyeksiyalayıcı müstəvi deyilir?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☒ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.

394 Hansı müstəviyə frontal müstəvi deyilir?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☒ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.

395 Hansı müstəviyə profil müstəvi deyilir?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☒ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.

396 Hansı müstəviyə profil proyeksiyalayıcı müstəvi deyilir?

- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☒ W proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.

397 Hansı müstəviyə profil proyeksiyalayıcı ox müstəvisi deyilir?

- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə.
- ☒ OX oxundan keçən və W proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə.

398 Horizontal proeksiyalayıcı müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☐ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.
- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☒ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.

399 Frontal proeksiyalayıcı müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☐ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☒ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.

400 Profil proeksiyalayıcı müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☐ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☒ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.
- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.

401 Horizontal müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşirlər?

- ☐ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☒ Frontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.

402 Frontal müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşir?

- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.

- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☒ Horizontal izi OX oxuna paralel düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.

403 Profil müstəvinin izləri OX oxuna nəzərən hansı vəziyyətdə yerləşir?

- ☐ Frontal izi OX oxuna paralel düz xətdir.
- ☒ Horizontal və frontal izləri OX oxuna perpendikulyar düz xətdir.
- ☐ Frontal izi OX oxuna perpendikulyar, horizontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Horizontal izi OX oxuna perpendikulyar, frontal izi OX oxuna nəzərən maili düz xətdir.
- ☐ Horizontal və frontal izləri OX oxuna paralel düz xətlərdir.

404 Birinci kvadrantın bissektor müstəvisi hansı müstəviyə deyilir?

- ☐ Horizontal müstəviyə.
- ☐ Profil proyeksiyalayıcı müstəviyə.
- ☒ Profil izi OY oxu ilə 45 dərəcəli bucaq əmələ gətirən profil proyeksiyalayıcı ox müstəvisinə.
- ☐ Profil proyeksiyalayıcı ox müstəvisinə.
- ☐ Profil müstəvisinə.

405 Horizontal proyeksiyalayıcı müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☐ Horizontal və profil izləri.
- ☒ Horizontal izi.
- ☐ Frontal izi.
- ☐ Profill izi.
- ☐ Horizontal və frontal izləri.

406 Frontal proyeksiyalayıcı müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☐ Horizontal və frontal izləri.
- ☐ Horizontal və profil izləri.
- ☐ Profill izi.
- ☐ Horizontal izi.
- ☒ Frontal izi.

407 Profil proyeksiyalayıcı müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☐ Horizontal və profil izləri.
- ☒ Profill izi.
- ☐ Frontal izi.
- ☐ Horizontal və frontal izləri.
- ☐ Horizontal izi.

408 Horizontal müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☐ Horizontal izi.
- ☒ Profill və frontal izləri.
- ☐ Horizontal və profil izləri.
- ☐ Horizontal və frontal izləri.
- ☐ Frontal izi.

409 Frontal müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☒ Profill və horizontal izləri.
- ☐ Frontal və profil izləri.
- ☐ Horizontal və frontal izləri.
- ☐ Horizontal izi.
- ☐ Frontal izi.

410 Profil müstəvinin hansı izi yığıcı xassəyə malikdir?

- ☐ Frontal izi.
- ☒ Horizontal və frontal izləri.
- ☐ Profill izi.
- ☐ Horizontal və profil izləri.

☐ Frontal izi.

411 Düz xəttin ixtiyari müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ O, müstəviyə mənsub olan iki düz xətti ya kəsməlidir, ya da birini kəsib digərinə paralel olmalıdır.
- ☐ O, müstəviyə mənsub olan bir xəttə perpendikulyar olmalıdır.
- ☐ O, müstəviyə mənsub olan bir xəttə paralel olmalıdır.
- ☐ O, müstəvi üzərindəki bir xətti kəsməlidir.
- ☐ O, müstəviyə mənsub olan iki xəttə perpendikulyar olmalıdır.

412 Düz xəttin izləri ilə verilən ixtiyari müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ O, müstəvi üzərindəki bir xətti kəsməlidir.
- ☐ Onun horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal izi müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Onun izləri müstəvinin eyniadlı izləri üzərində olmalıdır.

413 Nöqtənin ixtiyari vəziyyətdə yerləşən müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☒ O, müstəvi üzərində yerləşən düz xəttin üzərində olmalıdır.
- ☐ Onun proyeksiyaları müstəvinin eyniadlı izləri üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

414 Epyurada verilən nöqtənin proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Nöqtənin bir proyeksiyası müstəvinin yığıcı xassəyə malik eyniadlı izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin bir proyeksiyası müstəvinin yığıcı xassəyə malik izi üzərində olmalıdır.
- ☐ Nöqtənin bir proyeksiyası müstəvinin bir izi üzərində olmalıdır.
- ☐ Nöqtənin proyeksiyaları müstəvinin izləri üzərində olmalıdır.

415 Nöqtənin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

416 Nöqtənin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

417 Nöqtənin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.

418 Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

419 Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.

420 Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

421 Nöqtənin profil müstəvisi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izləri üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

422 Düz xəttin profil müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izləri üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

423 Düz xəttin horizontal müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izləri üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

424 Düz xəttin frontal müstəvi üzərində olması üçün hansı şərt lazımdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal və frontal proyeksiyaları uyğun olaraq müstəvinin horizontal və frontal izləri üzərində olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

425 Hansı düz xətlərə müstəvinin frontalları deyilir?

- ☐ Müstəviyə mənsub olub OY oxuna paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub W proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub H proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☒ Müstəviyə mənsub olub V proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub OX oxuna paralel olan düz xətlərə.

426 Hansı düz xətlərə müstəvinin profilləri deyilir?

- ☐ Müstəviyə mənsub olub OY oxuna paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub V proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub H proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☒ Müstəviyə mənsub olub W proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub OX oxuna paralel olan düz xətlərə.

427 İzləri ilə verilən müstəvinin horizontalının proyeksiyaları hansı vəziyyətdə olmalıdır?

- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.

- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə, frontal proyeksiyası isə OX oxuna paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə, horizontal proyeksiyası isə OX oxuna paralel olmalıdır.

428 İzləri ilə verilən müstəvinin frontalının proyeksiyaları hansı vəziyyətdə olmalıdır?

- ☐ Onun frontal proyeksiyası OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☒ Onun frontal proyeksiyası müstəvinin frontal izinə, horizontal proyeksiyası isə OX oxuna paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə, frontal proyeksiyası isə OX oxuna paralel olmalıdır.

429 Müstəvinin ən böyük eniş xəttinin horizontal proyeksiyası hansı vəziyyətdə olmalıdır?

- ☐ Onun frontal proyeksiyası müstəvinin frontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin frontal izinə perpendikulyar olmalıdır.
- ☒ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Onun horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.

430 Hansı düz xəttə müstəvinin ən böyük eniş xətti deyilir?

- ☐ Müstəvi üzərində yerləşən və onun frontal xəttinə perpendikulyar olan düz xəttə.
- ☐ Müstəvi üzərində yerləşən və onun profil xəttinə paralel olan düz xəttə.
- ☐ Müstəvi üzərində yerləşən və onun profil xəttinə perpendikulyar olan düz xəttə.
- ☐ Müstəvi üzərində yerləşən və onun horizontal xəttinə paralel olan düz xəttə.
- ☒ Müstəvi üzərində yerləşən və onun horizontal xəttinə perpendikulyar olan düz xəttə.

431 İzləri ilə verilən müstəvinin ən böyük eniş xəttinin izləri hansı vəziyyətdə yerləşməlidir?

- ☐ Onun horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun frontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Onun horizontal izi müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Onun horizontal və frontal izləri müstəvinin eyniadlı izləri üzərində olmalıdır.
- ☐ Onun horizontal izi müstəvinin frontal izi üzərində, frontal izi isə müstəvinin horizontal izi üzərində olmalıdır.

432 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyilir.
- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyilir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyilir.
- ☒ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyilir.
- ☐ Müstəvinin W proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyilir.

433 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyilir.
- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyilir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyilir.
- ☒ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyilir.
- ☐ Müstəvinin W proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyilir.

434 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəvinin OX oxu ilə kəsişmə nöqtəsinə onun horizontal izi deyilir.
- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyilir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyilir.
- ☒ Müstəvinin W proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyilir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyilir.

435 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəvinin OX oxu ilə kəsişmə nöqtəsinə onun horizontal izi deyilir.
- ☐ Müstəvinin V proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun horizontal izi deyilir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun profil izi deyilir.
- ☒ İxtiyari vəziyyətdə yerləşən müstəvinin izləri proyeksiya oxlarına nəzərən ixtiyari vəziyyətdə yerləşir.
- ☐ Müstəvinin H proyeksiya müstəvisi ilə kəsişmə xəttinə onun frontal izi deyilir.

436 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyil.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyil.
- ☒ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə horizontal proyeksiyalayıcı müstəvi deyil.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.

437 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyil.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyil.
- ☒ V proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyil.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.

438 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyil.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyil.
- ☒ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə frontal proyeksiyalayıcı müstəvi deyil.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.

439 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyil.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyil.
- ☒ H proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyil.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.

440 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyil.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyil.
- ☒ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil müstəvi deyil.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.

441 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ V proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyil.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyil.
- ☒ W proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.

442 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ H proyeksiya müstəvisinə perpendikulyar olan müstəviyə frontal proyeksiyalayıcı müstəvi deyil.
- ☐ V proyeksiya müstəvisinə paralel olan müstəviyə horizontal müstəvi deyil.
- ☐ H proyeksiya müstəvisinə paralel olan müstəviyə frontal müstəvi deyil.
- ☒ OX oxundan keçən profil proyeksiyalayıcı müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.
- ☐ W proyeksiya müstəvisinə paralel olan müstəviyə profil proyeksiyalayıcı müstəvi deyil.

443 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Horizontal müstəvinin frontal izi OX oxuna paraleldir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvisinin horizontal izi OX oxuna perpendikulyardır.
- ☐ Frontal proyeksiyalayıcı müstəvisinin frontal izi OX oxuna perpendikulyardır.
- ☐ Profil proyeksiyalayıcı müstəvisinin profil izi OX oxuna perpendikulyardır.
- ☐ Frontal müstəvisinin frontal izi OX oxuna paraleldir.

444 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Nöqtə bir proyeksiyası ilə təyin olunur.

- ☐ Müstəvi beş üsulla verilir.
- ☐ Müstəvi iki çarpaz xətlə verilir.
- ☐ Müstəvi üç nöqtə ilə verilir.
- ☒ Horizontal müstəvinin iki izi var.

445 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Frontal müstəvinin üç izi vardır.
- ☐ Profil müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☒ Horizontal müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.

446 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☒ Frontal müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin iki izi vardır.
- ☐ Profil müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.


447 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Frontal proyeksiyalayıcı müstəvinin iki izi vardır.
- ☒ Profil müstəvinin horizontal və frontal izləri yığıcı xassəyə malikdir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal müstəvinin frontal izi yığıcı xassəyə malikdir.

448 İki kəsişən xətt düzbucaq təşkil edirsə hansı halda bu bucağın horizontal proyeksiyası düzbucaq alınar?


- ☐ Bu xətlərdən biri OZ oxuna paralel olarsa.
- ☒ Bu xətlərdən biri H proyeksiya müstəvisinə paralel olarsa.
- ☐ Bu xətlərdən biri W proyeksiya müstəvisinə paralel olmasa.
- ☐ Bu xətlərdən biri V proyeksiya müstəvisinə paralel olarsa.
- ☐ Bu xətlərdən biri W müstəvisinə paralel olarsa.

449 Hansı cizgiddə müstəvi təsvir edilmişdir?




450 Hansı cizgiddə müstəvi təsvir edilmişdir?







451 Hansı cizgide müstəvi təsvir edilmişdir?




452 Hansı cizgide müstəvi təsvir edilmişdir?







453 Hansı cizgide müstəvi təsvir edilmişdir?



454 Hansı cizgide müstəvi verilmişdir?






455 Hansı düz xətlərə müstəvinin horizontalları deyilir?


- ☐ Müstəviyə mənsub olub OY oxuna paralel olan düz xətlərə.
- ☒ Müstəviyə mənsub olub H proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub V proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub W proyeksiya müstəvisinə paralel olan düz xətlərə.
- ☐ Müstəviyə mənsub olub OX oxuna paralel olan düz xətlərə.

456 Silindirik səthi R müstəvisi ilə hansı xətt üzrə kəsir?




- ☐ Çevrə
- ☐ Hiperbola
- ☐ Parabola
- ☐ Ellips
- ☒ Düzbucaqlı

457 Silindirik səthi P müstəvisi ilə hansı əyri xətt üzrə kəsir?




- ☐ Ellips
☐ Düzbucaqlı
☐ Parabola
☐ Hiperbola
☒ Çevrə

458 Silindirik səthi Q müstəvisi ilə hansı əyri xətt üzrə kəsir?




- ☐ Hiperbola
☐ Çevrə
☒ Ellips
☐ Düzbucaqlı
☐ Parabola

459 kub hansı müstəvi ilə kəsişdikdə kəsikdə dördbucaqlı alınır?




- ☐ R
- ☐ T
- ☒ S
- ☐ Q
- ☐ P

460 Konus səthi T müstəvisi ilə hansı əyri üzrə kəşisir?




- ☐ Ellips
- ☐ Çevrə
- ☐ Hiperbola
- ☐ Düzbucaq
- ☒ Parabola

461 Konus səthi S müstəvisi ilə hansı xətt üzrə kəşisir?




- ☐ Ellips
- ☐ Çevrə
- ☐ Hiperbola
- ☐ Parabola
- ☒ Düz xətt

462 Konus səthi R müstəvisi ilə hansı əyri üzrə kəşisir?




- ☐ Parabola
- ☐ Çevrə
- ☐ Ellips
- ☐ Üçbucaq
- ☒ Hiperbola

463 Konus səthi P müstəvisi ilə hansı əyri üzrə kəşisir?




- ☐ Ellips
☐ Hiperbola
☐ Parabola
☐ Üçbucaq
☒ Çevrə

464 Konus səthi Q müstəvisi ilə hansı əyri üzrə kəşisir?



- ☒ Ellips
☐ Hiperbola
☐ Parabola
☐ Çevrə
☐ Üçbucaq

465 Konus səthi G müstəvisi ilə hansı həndəsi fiqur üzrə kəşisir?



- ☒ Üçbucaq
- ☐ Hiperbola
- ☐ Parabola
- ☐ Ellips
- ☐ Çevrə

466 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəvinin frontalının horizontal proyeksiyası müstəvinin horizontal izinə paralel olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Müstəvinin frontalının horizontal izi müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Müstəvinin horizontalının horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin frontal proyeksiyası OX oxuna paralel olmalıdır.

467 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəvinin frontalı onun horizontal izinə paralel olmalıdır.
- ☒ Müstəvinin ən böyük eniş xəttinin frontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xətti müstəvinin frontalına paralel olmalıdır.
- ☐ Müstəvinin horizontalının horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.

468 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəvinin frontalı onun horizontal izinə paralel olmalıdır.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin frontal proyeksiyası müstəvinin frontalizinə perpendikulyar olmalıdır.
- ☒ Müstəvinin ən böyük eniş xətti onun horizontalına perpendikulyar olmalıdır.

469 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəvinin horizontalı onun frontal izinə paralel olmalıdır.
- ☐ Müstəvinin ən böyük eniş xəttinin frontal proyeksiyası müstəvinin frontalizinə paralel olmalıdır.
- ☒ Müstəvinin ən böyük eniş xəttinin horizontal proyeksiyası müstəvinin horizontal izinə perpendikulyar olmalıdır.
- ☐ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.

470 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☒ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin frontalları deyilir.
- ☐ Müstəvi üzərində yerləşən və onun frontal xəttinə perpendikulyar olan düz xəttə müstəvinin ən böyük eniş xətti deyilir.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin frontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.

471 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə perpendikulyar olan düz xətlərə müstəvinin frontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin frontalları deyilir.
- ☒ Müstəviyə mənsub olan və H proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəviyə mənsub olan və V proyeksiya müstəvisinə paralel olan düz xətlərə müstəvinin horizontalları deyilir.
- ☐ Müstəvi üzərində yerləşən və onun frontal xəttinə perpendikulyar olan düz xəttə müstəvinin ən böyük eniş xətti deyilir.

472 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Profil proyeksiyalayıcı ox müstəvisi üzərində yerləşən paralel xətlərin profil proyeksiyaları da paralel xətlər alınır.
- ☐ Üçbucaq şəkilli profil proyeksiyalayıcı müstəvinin profil proyeksiyası üçbucaq alınır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəviyə mənsub olan iki paralel xəttin horizontal proyeksiyası da paralel xətlər alınır.
- ☐ Üçbucaq şəkilli frontal müstəvinin profil proyeksiyası üçbucaq alınır.
- ☒ Üçbucaq şəkilli horizontal müstəvinin profil proyeksiyası düz xətt alınır.

473 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Profil müstəvisinə mənsub olan iki paralel xəttin profil proyeksiyası düz xətt alınır.
- ☐ Horizontal müstəviyə mənsub olan iki paralel xəttin profil proyeksiyası da paralel xətlər alınır.
- ☒ Frontal proyeksiyalayıcı üçbucaq müstəvisinin horizontal proyeksiyası üçbucaq alınır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəviyə mənsub olan iki paralel xəttin horizontal proyeksiyası da iki kəsişən xətt alınır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəviyə mənsub olan iki kəsişən xəttin horizontal proyeksiyaları iki kəsişən xətt alınır.

474 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Horizontal proyeksiyalayıcı üçbucaq müstəvisinin horizontal proyeksiyası üçbucaq alınır.
- ☒ Horizontal proyeksiyalayıcı müstəviyə mənsub olan iki kəsişən xəttin horizontal proyeksiyası düz xətt alınır.
- ☐ Horizontal müstəviyə mənsub olan iki paralel xəttin frontal proyeksiyası da paralel xətlər alınır.
- ☐ Profil müstəvisinə mənsub olan iki kəsişən xəttin horizontal və frontal proyeksiyaları kəsişən xətlər alınır.
- ☐ Frontal proyeksiyalayıcı üçbucaq müstəvisinin frontal proyeksiyası üçbucaq alınır.

475 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Nöqtənin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☒ Nöqtənin profil proyeksiyalayıcı ox müstəvisi üzərində olması üçün onun proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.

476 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☒ Nöqtənin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin profil müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.

477 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Düz xəttin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Düz xəttin profil müstəvisi üzərində olması üçün onun horizontal və frontal proyeksiyaları müstəvinin eyniadlı izləri üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.

478 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Düz xəttin profil müstəvisi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Düz xəttin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Nöqtənin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

479 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Horizontal müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Nöqtənin müstəvi üzərində olması üçün o, müstəviyə mənsub olan bir düz xətt üzərində olmalıdır.
- ☐ Nöqtənin profil müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmamalıdır.

480 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Frontal müstəvinin profil izl OY oxuna paraleldir.
- ☐ Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun profil proyeksiyası müstəvinin profil izi üzərində olmalıdır.
- ☐ Frontal proyeksiyalayıcı üçbücaq müstəvisinin frontal proyeksiyası üçbücaq alınır.

481 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Profil proyeksiyalayıcı ox müstəvisinin frontal izl OX oxuna perpendikulyardır.
- ☐ Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☐ Frontal proyeksiyalayıcı üçbücaq müstəvisinin frontal proyeksiyası üçbücaq alınır.

482 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Profil proyeksiyalayıcı ox müstəvisinin horizontal izl OX oxuna perpendikulyardır.
- ☐ Düz xəttin profil proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin frontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☒ Frontal proyeksiyalayıcı müstəvinin profil izi OY oxuna paraleldir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin profil izi OZ oxuna perpendikulyardır.

483 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Frontal proyeksiyalayıcı müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin frontal müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Frontal müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin horizontal proyeksiyalayıcı müstəvi üzərində olması üçün onun frontal proyeksiyası müstəvinin frontal izi üzərində olmalıdır.

484 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Frontal müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.
- ☐ Düz xəttin izlərlə verilmiş müstəvi üzərində olması üçün onun horizontal izi müstəvinin frontal izi üzərində olmalıdır.
- ☒ Düz xəttin müstəvi üzərində olması üçün o, müstəviyə mənsub olan bir düz xətti kəsib digərinə paralel olmalıdır.
- ☐ Horizontal müstəvinin horizontal izi yığıcı xassəyə malikdir.

485 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Frontal müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin profil izi OZ oxuna paraleldir.
- ☐ Düz xəttin müstəvi üzərində olması üçün o, müstəviyə mənsub olan bir xətti kəsməlidir.
- ☒ Horizontal müstəvinin profil izi yığıcı xassəyə malikdir.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin profil izi OY oxuna paraleldir.

486 Aşağıdakı ifadələrdən hansı doğrudur?

- ☐ Frontal müstəvinin frontal izi yığıcı xassəyə malikdir.
- ☐ Profil müstəvisinin üç izi yığıcı xassəyə malikdir.
- ☐ Birinci kvadrantın bissektor müstəvisi OY oxu ilə 45° bucaq əmələ gətirən profil müstəvisidir.
- ☒ Düz xəttin müstəvi üzərində olması üçün o, müstəvinin iki xəttini kəsməlidir.
- ☐ Düz xəttin horizontal müstəvi üzərində olması üçün onun horizontal proyeksiyası müstəvinin horizontal izi üzərində olmalıdır.





487 Aşağıdakı ifadələrdən hansı doğrudur?



- ☐ Horizontal müstəvinin horizontal izi OX oxuna paraleldir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin frontal izi OX oxuna perpendikulyardır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin horizontal izi OX oxuna perpendikulyardır.
- ☒ Frontal müstəvinin profil izi OY oxuna perpendikulyardır.
- ☐ Profil müstəvinin profil izi OY oxuna paraleldir.

488 Aşağıdakı ifadələrdən hansı doğrudur?






- ☐ Horizontal müstəvinin horizontal izi OX oxuna paraleldir.
- ☐ Frontal proyeksiyalayıcı müstəvinin frontal izi OX oxuna perpendikulyardır.
- ☐ Horizontal proyeksiyalayıcı müstəvinin horizontal izi OX oxuna perpendikulyardır.
- ☒ Horizontal müstəvinin profil izi OY oxuna paraleldir.
- ☐ Frontal müstəvinin frontal izi OX oxuna paraleldir.


489 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?










☐


490 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?








☐

☐

☐

☒

☐




491 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?







☐

☐

☐

☒

☐


492 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?





☐

☐

☐

☒

☐






493 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?












494 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?







☐

☐

☐



495 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?




☐

☒

☐


☐

☐








496 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?



☐

☐

☐

☐









497 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?

















498 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?




499 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?








500 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?










501 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?












502 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?








☐

☐

☐



503 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?


☐

☒

☐


☐

☐

☐


504 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?



☒

☐

☐

☐




○




505 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?




○




○




○









○









●





506 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?






☐

☐

☐

☐

☒


507 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?










508 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?











509 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?












510 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?










☐


511 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?








☐

☐

☐

☒

☐









512 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?




513 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?








514 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?




☐

☒

☐

☐

☐






515 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?








516 Modelin iki görünüşüne əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?




☐

☐

☐

☒


517 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgidə düzgün qurulmuşdur?




☐

☒



☐



☐

☐



518 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?


☐



☐

☒

☐




○




519 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?




○




●




○









○









○




520 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?




521 Modelin iki görünüşünə əsasən üçüncü görünüşü hansı cizgədə düzgün qurulmuşdur?




522 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.







523 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.





524 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.











525 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.









526 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.







527 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.




528 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.






529 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.




530 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.




- ☐
- ☒
- ☐
- ☐
- ☐



531 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.





- ☐
- ☐
- ☐
- ☒




532 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.





533 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.















534 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.




535 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.









536 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.








537 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.





538 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.











539 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.








540 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.










541 AB düz xətti ilə P müstəvisinin kəsişmə nöqtəsi K hansı epyurda düzgün tapılmışdı?










542 Hansı epyurda P və Q ilə müstəviləri arasındakı məsafənin əsl ölçüsü l düzgün göstərilmişdir?






543 Hansı epyurda AB düz xətti P müstəvisi üzərindədir?






544 Hansı epyurda A nöqtəsi P müstəvisi üzərindədir?






545 Epyurda verilən ABC müstəvisi üzərində yerləşən BK düz xətti necə adlanır?




- ☐ Frontal proyektəndirici düz xətt
- ☐ Horizontal baş xətt
- ☐ Frontal baş xətt
- ☐ Profil baş xətt
- ☒ Müstəvinin ən böyük eniş xətti

546 Epyurda verilən ixtiyari P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?




- ☐ H-la ən böyük bucaq əmələ gətirən xətt
- ☐ Horizontal baş xətt
- ☐ Frontal baş xətt
- ☒ Müstəvinin ən böyük eniş xətti
- ☐ Profil baş xətt

547 İzlərilə verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?




- ☐ Horizontal baş xətt
- ☐ Frontal baş xətt
- ☐ Profil baş xətt
- ☒ Müstəvinin ən böyük eniş xətti
- ☐ V-ilə ən böyük bucaq əmələ gətirən xətt

548 Epyorda verilən ABC müstəvisi üzərində yerləşən B3 düz xətti necə adlanır?




- ☐ İxtiyari düz xətt
- ☐ Frontal baş xətt
- ☒ Profil baş xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☐ Horizontal baş xətt

549 Epyorda verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?




- ☐ İxtiyari düz xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☐ Horizontal baş xətt
- ☐ Frontal baş xətt
- ☒ Profil baş xətt

550 İzlərilə verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?




- ☐ Frontal baş xətt
- ☐ Horizontal baş xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☒ Profil baş xətt

551 Epyurda verilən Q müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?




- ☐ İxtiyari düz xətt
- ☐ Horizontal baş xətt
- ☒ Frontal baş xətt
- ☐ Profil baş xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti

552 İzlərilə verilən Q müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?




- ☐ İxtiyari düz xətt
- ☐ Horizontal baş xətt
- ☒ Frontal baş xətt
- ☐ Profil baş xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti

553 Epyurda verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?




- ☐ Frontal baş xətt
- ☒ Horizontal baş xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☐ Profil baş xətt

554 İzlərilə verilən P müstəvisi üzərində yerləşən AB düz xətti necə adlanır?




- ☐ Frontal baş xətt
- ☒ Horizontal baş xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti
- ☐ Profil baş xətt

555 Epyurda verilən ABC müstəvisi üzərində yerləşən EC düz xətti necə adlanır?




- ☒ Frontal baş xətt
- ☐ Profil baş xətt
- ☐ İxtiyari düz xətt
- ☐ Horizontal baş xətt
- ☐ Ən böyük eniş xətti

556 Epyurda verilən ABC müstəvisi üzərində yerləşən A1-düz xətti necə adlanır?




- ☐ Profil baş xətt
- ☐ İxtiyari düz xətt
- ☒ Horizontal baş xətt
- ☐ Frontal baş xətt
- ☐ Müstəvinin ən böyük eniş xətti

557 Epyurda verilən nöqtələrindən D,E,F,G,K hansı ABC müstəvisi üzərindədir?




- ☐ K
- ☒ G
- ☐ D
- ☐ E
- ☐ F

558 Epyurda verilən M,N,F,E,K nöqtələrindən hansı ABC müstəvisi üzərindədir?








- ☒ K
- ☐ M
- ☐ N
- ☐ F
- ☐ E

559 Epyurda verilən A,B,C,D,E nöqtələrindən hansı P müstəvisi üzərində deyil?




- ☐ E
☒ A
☐ B
☐ C
☐ D

560 Verilən P və Q müstəviləri hansı epyurda bir-birinə perpendikulyardır?




561 Hansı epyurda AB düz xətti P müstəvisinə perpendikulyardır?











562 Çıkarılmış en kəsiyi göstərin.











563 Кәсікдә штрихләрін истиқамәтін тәйин едін.






564 Kəsikdə ştrixlərin istiqamətini təyin edin.




565 Modelin əyani görünüşü hansı aksonometrik proyeksiyada qurulmuşdur?




- ☐ Çəpbucaqlı horizontal izometriya
- ☐ Düzbucaqlı dimetriya
- ☐ Düzbucaqlı izometriya
- ☐ Çəpbucaqlı frontal izometriya
- ☒ Çəpbucaqlı frontal dimetriya

566 Modelin əyani görünüşü hansı aksonometrik proyeksiyada qurulmuşdur?




- ☐ Çəpbucaqlı frontal izometriya
- ☒ Düzbucaqlı dimetriya
- ☐ Çəpbucaqlı frontal izometriya
- ☐ Düzbucaqlı izometriya
- ☐ Çəpbucaqlı horizontal izometriya

567 Modelin əyani görünüşü hansı aksonometrik proyeksiyada qurulmuşdur?




- ☐ Çəpbucaqlı frontal dimetriya
☒ Düzbucaqlı izometriya
☐ Düzbucaqlı dimetriya
☐ Çəpbucaqlı frontal izometriya
☐ Çəpbucaqlı horizontal izometriya

568 Verilən aksonometrik oxlarla qurulan proyeksiya necə adlanır?




- ☒ Çəpbucaqlı frontal dimetriya
☐ Çəpbucaqlı horizontal izometriya
☐ Düzbucaqlı izometriya
☐ Düzbucaqlı dimetriya
☐ Çəpbucaqlı frontal izometriya

569 Verilən aksonometrik oxlarla qurulan proyeksiya necə adlanır?



- ☐ Çəpbucaqlı frontal dimetriya
- ☐ Düzbucaqlı izometriya
- ☒ Düzbucaqlı dimetriya
- ☐ Çəpbucaqlı frontal dimetriya
- ☐ Çəpbucaqlı horizontal izometriya






570 Verilən aksonometrik oxlarla qurulan proyeksiya necə adlanır?






- ☐ Çəpbucaqlı horizontal izometriya
- ☐ Düzbucaqlı dimetriya
- ☒ Düzbucaqlı izometriya
- ☐ Çəpbucaqlı frontal dimetriya
- ☐ Çəpbucaqlı frontal izometriya




571 Hansi cizgidə yiv standartın tələbinə uyğun təsvir edilmişdir?






572 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.





☐

☐


573 Daxili səthi göstərmək üçün cizgiddə hansı kəsik verilmişdir?




- ☐ Mürəkkəb sınıq kəsik
- ☐ Mürəkkəb kəsik
- ☒ Sadə kəsik
- ☐ Qismən kəsik
- ☐ paralel kəsik

574 Cizgiddə hansı kəsik təsvir olunmuşdur?



- ☒ Mürəkkəb sınıq kəsik
- ☐ Mürəkkəb pilləli kəsik
- ☐ Çıxarılmış en kəsik
- ☐ Qismən kəsik
- ☐ Horizontal kəsik


575 Cizgiddə hansı kəsik təsvir olunmuşdur?



- ☐ Pilləli kəsik


- ☐ Mürəkkəb kəsik
☒ Maili kəsik
☐ Qopartma kəsik
☐ Qismən kəsik






576 Cizgidə forma və ölçüləri eyni olan neçə dəşik təsvir olunmuşdur?




- ☐ 1
☐ 3
☐ 5
☐ 4
☒ 2

577 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.




- ☒ 
☐ 
☐ 
☐ 
☐ 



578 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.









- ☐








579 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.




580 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.










581 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.












582 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.







583 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.






584 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.







585 Cizgidə hansı yiv təsvir edilmişdir?




- ☐ Xarici səthdə olan silindrik boru yivi
- ☒ Daxili səthdə olan metrik yiv
- ☐ Daxili səthdə olan konik yiv
- ☐ Daxili səthdə olan silindrik boru yivi
- ☐ Xarici səthdə olan metrik yiv

586 Verilmiş iki görünüşə görə düzgün üçüncü görünüşü təyin edin.






☐



☐




587 Cizgidə hansı kəsik verilmişdir?



- ☐ Qopartma kəsik
- ☐ Mürəkkəb kəsik
- ☐ Horizontal kəsik
- ☐ En kəsik
- ☒ Frontal kəsik


588 Cizgidə hansı kəsik verilmişdir?



- ☐ Profil kəsik


- ☐ Qismən kəsik
☐ Frontal kəsik
☒ Mürəkkəb kəsik
☐ En kəsik

589 Cizgidə hansı kəsik verilmişdir?




- ☐ En kəsik
☒ Qismən kəsik
☐ Horizontal kəsik
☐ Sadə kəsik
☐ Mürəkkəb kəsik

590 Cizgidə hansı kəsik verilmişdir?









- ☐ En kəsik
☐ Horizontal kəsik
☒ Frontal kəsik
☐ Mürəkkəb kəsik
☐ Profil kəsik

591 Cizgidə hansı kəsik verilmişdir?








- ☐ Çıxarılmış en kəsik
☒ Üstə salınmış en kəsik
☐ Qopartma kəsik
☐ Sadə kəsik
☐ Pilləli kəsik

592 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.





593 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.








594 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.





595 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.









596 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.




597 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.





598 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.







599 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.





600 Modelin əyani təsvirinə görə düzgün görünüşünü təyin edin.





601 İki hissəni vintlə birləşdirmək üçün hansı vintdən istifadə etmək lazımdır?




602 Cizgiyə əsasən iki hissəni birləşdirmək üçün hansı üsuldən istifadə olunmuşdur?





- ☐ Tikiş
- ☒ Lehim
- ☐ Yapışqan
- ☐ Pərçim
- ☐ Qaynaq

603 Cizgiyə əsasən iki hissəni birləşdirmək üçün hansı üsuldən istifadə olunmuşdur?









- ☐ Tikiş
- ☐ Lehim
- ☐ Yapışqan
- ☐ Pərçim
- ☒ Qaynaq


604 İki hissəni vintlə birləşdirmək üçün hansı vintdən istifadə etmək lazımdır?



605 İki hissəni boltla birləşdirmək üçün hansı boltndan istifadə etmək lazımdır?




606 Qaynaq birləşməsinin şərti işarələnməsindəki hərf (S) nəyi göstərir?




- ☐ Qaynaq tikişinin addımını
- ☐ Hissələrin qalınlığını
- ☒ Qaynaq tikişinin hündürlüyünü
- ☐ Hissələrin qarşılıqlı mövqeyini (qaynağın tipini)
- ☐ Hissələrin materialını

607 Cizgiyə əsasən iki hissəni birləşdirmək üçün hansı üsuldən istifadə olunmuşdur?




- ☒ Pərcim
- ☐ Qaynaq
- ☐ Lehim
- ☐ Yapışqan
- ☐ Tikiş

608 Cizgiyə əsasən iki hissəni birləşdirmək üçün hansı üsuldən istifadə olunmuşdur?




- ☒ Yapışqan
- ☐ Lehim
- ☐ Tikiş
- ☐ Qaynaq
- ☐ Pərçim

609 Fitinqlərdə şərti işarələrindəki rəqəm nəyi göstərir?





- ☐ Yivin uzunluğunu
- ☒ Fitinqin daxili diametrini
- ☐ Yivin addımını
- ☐ Yivin xarici diametrini
- ☐ Yivin profilini



610 Modelin iki proyeksiyasına əsasən horizontal proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?




611 Modelin iki proyeksiyasına əsasən horizontal proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?





612 Modelin iki proyeksiyasına əsasən horizontal proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?





613 Modelin iki görünüşə əsasən profil proyeksiyası hansı çertyojda düzgün qurulmuşdur?





614 Modelin iki görünüşə əsasən profil proyeksiyası hansı çertyojda düzgün qurulmuşdur?




615 Modelin iki görünüşə əsasən profil proyeksiyası hansı çertyojda düzgün qurulmuşdur?







616 Modelin iki görünüşə əsasən profil proyeksiyası hansı çertyojda düzgün qurulmuşdur?






617 Hansi cizgidə yiv standartın tələbinə uyğun təsvir edilmişdir?

☐

☐

☒


☐

☐


618 Bolt-qayka birləşməsinin alınması üçün bolt və qaykanın hansı parametrləri uyğun gəlməlidir?


☐


- ☒ d
- ☐ H
- ☐ D1
- ☐ c

619 Boltun uzunluğu dedikdə hansı ölçü nəzərdə tutulur?




- ☐ L
- ☐ d
- ☒ l
- ☐ H
- ☐ l_0

620 Cizgidə hansı yiv təsvir edilmişdir?




- ☐ Hərəkət yiv
- ☐ Trapes profil yiv
- ☒ Metrik yiv
- ☐ Düyüm yivi
- ☐ Dayaq yiv


621 Cizgidə göstərilən vint hansı yuvaya bağlana bilər?



- ☐ $G3/4"$
- ☐ $M16 \times 5$
- ☐ $M18$
- ☐ $M16$
- ☒




622 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin.




- ☒ Vint M14x50 QOST 17475-80
- ☐ Vint M16x3x3 QOST 17475-80
- ☐ Vint M14x43 QOST 17475-80
- ☐ Vint M14x34 QOST 17475-80
- ☐ Vint M14x25 QOST 17475-80

623 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin.




- ☐ Vint M16x18 QOST 17473-80
- ☐ Vint M16x11 QOST 17473-80
- ☒ Vint M16x45 QOST 17473-80
- ☐ Vint M16x38 QOST 17473-80
- ☐ Vint M16x4x4 QOST 17473-80

624 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin




- ☐ Vint M16x18 QOST 1491-80
- ☐ Vint M16x58 QOST 1491-80
- ☐ Vint M16x50 QOST 1491-80
- ☒ Vint M10x55 QOST 1491-80
- ☐ 80 Vint M16x26 QOST 1491-80

625 Şayba üçün təyinedici ölçü hansıdır?




- ☐ Şayba oturdulacaq çubuğun uzunluğu
- ☒ Şaybanın daxili diametri -dş
- ☐ Şaybanın xarici diametri -Dş
- ☐ Şaybanın hündürlüyü -Sş
- ☐ Şayba oturdulacaq çubuğun diametri

626 Qayka üçün təyinedici ölçü hansıdır?




- ☐ Yivli deşikdə yivin daxili diametri
- ☒ Qaykada yivin xarici diametri -d
- ☐ -qaykanın yan səthindəki bucaq
- ☐ α
- ☐ Qaykanın hündürlüyü -Hq
- ☐ Yivli deşikdə haşiyənin hündürlüyü -c

627 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin




- ☐ Şayba M3 QOST 11371-76
- ☐ Şayba 20 QOST 11371-76
- ☐ Şayba M20 QOST 11371-76
- ☐ Şayba 3 QOST 11371-76
- ☒ Şayba M22 QOST 11371-76

628 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin




- ☐ Qayka M20 QOST 5915-70
- ☐ Qayka M20x120 QOST 5915-70
- ☒ Qayka M20x16 QOST 5915-70
- ☐ Qayka M20xH QOST 5915-70
- ☐ Qayka M16 QOST 5915-70

629 Cizgiyə əsasən məmulatın düzgün şərti işarələnməsini təyin edin




- ☐ Bolt M16x38 QOST 7798-70
- ☐ Bolt M45 QOST 7798-70
- ☐ Bolt M38 QOST 7798-70
- ☐ Bolt M16 QOST 7798-70
- ☒ Bolt M16x45 QOST 7798-70

630 Yiv açılmış borularda şərti işarələrdəki rəqəm nəyi göstərir?




- ☐ Yivin profilini
- ☐ Yivin uzunluğunu
- ☐ Yivin addımını
- ☒ Yivin xarici diametrinin
- ☐ Borunun daxili diametrinin (şərti keçidi)

631 Silindrik boru yivlərində profilin təpə bucağı neçə dərəcədir?




- ☐ 60°
- ☐ 50°
- ☐ 45°
- ☐ 40°
- ☒ 55°

632 Metrik yivlərdə profilin təpə bucağı neçə dərəcədir?



- ☒ 60°
- ☐ 50°
- ☐ 45°
- ☐ 40°
- ☐ 55°

633 Cizgidə hansı yiv təsvir edilmişdir?



- ☐ Dairəvi profilli yiv
- ☐ Silindrik boru yivi



- ☒ Trapes profilli yiv
- ☐ Metrik yiv
- ☐ Xüsusi profilli yiv

634 Cizgidə hansı yiv təsvir edilmişdir?





- ☐ Metrik yiv
- ☒ Silindrik boru yivi
- ☐ Dayaq yiv
- ☐ Trapes profilli yiv
- ☐ Konik boru yivi

635 Modelin aksonometrik görünüşünə əsasən frontal (baş) görünüş hansı çertyojda düzgün qurulmuşdur?





636 Modelin aksonometrik görünüşünə əsasən frontal (baş) görünüş hansı çertyojda düzgün qurulmuşdur?








637 Modelin aksonometrik görünüşünə əsasən frontal (baş) görünüş hansı çertyojda düzgün qurulmuşdur?



638 Modelin aksonometrik görünüşünə əsasən yandakı (profil) proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?




639 Modelin aksonometrik görünüşünə əsasən yandakı (profil) proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?





640 Modelin aksonometrik görünüşünə əsasən yandakı (profil) proyeksiyası hansı çertyojda düzgün qurulmuşdu?



641 Profil proyeksiyalayıcı və frontal müstəvi hansı xətt üzrə kəsişirlər?

- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
- ☐ Frontal xətt üzrə.
- ☐ Horizontal xətt üzrə.

- ☒ Profil proyeksiyalayıcı xətt üzrə.
☐ Profil xətt üzrə.

642 Profil proyeksiyalayıcı və horizontal müstəvi hansı xətt üzrə kəsişirlər?

- ☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.
☐ Frontal xətt üzrə.
☐ Horizontal xətt üzrə.
☒ Profil proyeksiyalayıcı xətt üzrə.
☐ Profil xətt üzrə.

643 Frontal və profil proyeksiyalayıcı müstəvilər hansı xətt üzrə kəsişirlər?

- ☐ Horizontal xətt üzrə.
☐ Profil xətt üzrə.
☐ Frontal xətt üzrə.
☒ İxtiyari xətt üzrə
☐ Horizontal proyeksiyalayıcı xətt üzrə.

644 Koordinatları ilə verilmiş $U(30,20,-10)$ nöqtəsi W -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ E (30,30,30)
☐ C (30,-20,-10)
☐ B (30,-20,10)
☐ A (30,20,10)
☒ D (-30,20,-10)

645 Koordinatları ilə verilmiş $T(30,-20,-10)$ nöqtəsi W -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ E (-10,-20,10)
☐ C (-30,20,10)
☐ B (30,20,10)
☒ A (-30,-20,-10)
☐ D (-30,20,-10)

646 26 x 37 - ölçülü format necə işarələnir?

- ☐ A7
☐ A3
☒ A10
☐ A5
☐ A8

647 37x 52 - ölçülü format necə işarələnir?

- ☐ A5
☐ A6
☐ A7
☐ A4
☒ A9

648 52 x 74 - ölçülü format necə işarələnir?

- ☐ A6
☒ A8
☐ A3
☐ A9
☐ A5

649 74x105 - ölçülü format necə işarələnir?

- ☐ A2
☐ A10
☐ A5
☒ A7
☐ A3

650 105 x 148 - ölçülü format necə işarələnir?

- ☐ A5
☒ A6
☐ A4
☐ A8
☐ A3


651 148 x 210 - ölçülü format necə işarələnir?

- ☐ A0
☐ A4
☐ A3
☐ A2
☒ A5

652 210 x 297 - ölçülü format necə işarələnir?


- ☐ A1
☐ A3
☒ A4
☐ A5
☐ A2

653 Hansı halda M düz xətti müstəviyə paralel deyil?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

654 Hansı halda M düz xətti müstəviyə paralel deyil?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

655 Hansı halda düz xətt proyektəndirici müstəviyə paraleldir?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

656 Hansı halda düz xətlə müstəvinin kəsişmə nöqtəsi K düz tapılmayıb ?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

657 Hansı epyurda AB düz xətti ixtiyarı P-müstəvisinə perpendikulyardır?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

658 Hansı epyurda verilən P- və Q-müstəviləri bir-birinə perpendikulyardır?




- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

659 Hansı halda M nöqtələrindən müstəviyə çəkilən perpendikulyar düz deyil?




- ☐ 5
☐ 3
☐ 2
☐ 1
☒ 4

660 Hansı halda M nöqtələrindən müstəviyə çəkilən perpendikulyar düz deyil?




- ☐ 5]
☐ 3
☒ 2
☐ 1
☐ 4

661 Hansı halda frontal-proyektlendirici müstəvi ixtiyarı müstəviyə perpendikulyardır?




- ☒ 5
☐ 3
☐ 2
☐ 1
☐ 4

662 Hansı halda E nöqtəsindən çəkilmiş müstəvi verilən müstəviyə perpendikulyardır?




- ☐ 3
☒ 1
☐ 5
☐ 4
☐ 2

663 Modelin horizontal və frontal proyeksiyasına əsasən profilproyeksiyası hansı cizgiddə düzgün qurulmuşdur?




- ☐ E
☐ C
☐ B
☐ A
☒ D

664 Modelin horizontal və frontal proyeksiyasına əsasən profilproyeksiyası hansı cizgiddə düzgün qurulmuşdur?




- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

665 Modelin horizontal və frontal proyeksiyasına əsasən profil proyeksiyası hansı cizgiddə düzgün qurulmuşdur?




- ☒ E
☐ C
☐ B
☐ A
☐ D

666 Modelin horizontal və frontal proyeksiyasına əsasən profil proyeksiyası hansı cizgiddə düzgün qurulmuşdur?




- ☒ E
☐ A
☐ B
☐ C
☐ D

667 Modelin oxistiqamətində görünüşü hansı cizgiddə düzgün qurulmuşdur?




- ☐ E
☐ C
☐ B
☐ A
☒ D

668 Modelin horizontal və frontal proyeksiyasına əsasən profil proyeksiyası hansı cizgiddə düzgün qurulmuşdur?




- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

669 Modelin ox istiqamətində görünüşü hansı cizgide düzgün qurulmuşdur?




- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

670 Modelin ox istiqamətində görünüşü hansı cizgide düzgün qurulmuşdur?




- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

671 Modelin ox istiqamətində görünüşü hansı cizgide düzgün qurulmuşdur?




- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

672 Modelin ox istiqamətində görünüşü hansı cizgida düzgün qurulmuşdur?





- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

673 Modelin ox istiqamətində görünüşü hansı cizgida düzgün qurulmuşdur?



- ☐ E
☐ C
☐ B
☐ A
☒ D

674 Modelin ox istiqamətində görünüşü hansı cizgida düzgün qurulmuşdur?



A)

B)



C)

D)

E)

- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

675 Modelin ox istiqamətində görünüşü hansı cizgiddə düzgün qurulmuşdur?



A)

B)



C)

D)

E)

- ☐ B
☒ E
☐ D
☐ C
☐ A

676 Modelin ox istiqamətində görünüşü hansı cizgiddə düzgün qurulmuşdur?



A)

B)


C)

D)

E)


- ☒ E
☐ C
☐ B
☐ A
☐ D

677 Düzbucaqlı izometrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?




- ☐ E
☐ C
☐ B
☒ A
☐ D

678 Düzbucaqlı dimetrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?




- ☐ E
☐ C
☐ B
☒ A
☐ D

679 Çəpbucaqlı frontal dimetrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?




- ☐ E
☐ C
☐ B
☒ A
☐ D

680 Çəpbucaqlı frontal izometrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?



- ☐ E
☒ C
☐ B
☐ A
☐ D

681 Çəpbucaqlı horizontal izometrik proyeksiya hansı aksonometrik oxlar üzrə qurulur?



- ☐ E
☐ C
☐ B
☐ A
☒ D

682 Koordinatları ilə verilmiş $M(30,20,10)$ nöqtəsi V-proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ E (10,20,30)
☐ C (-30,20,10)
☐ B (30,-20,-10)
☒ A (30,-20,10)
☐ D (-30,-20,-10)

683 297 x 420 - ölçülü format necə işarələnir?

- ☐ A0
☐ A4
☒ A3
☐ A2
☐ A5

684 420 x 594 - ölçülü format necə işarələnir?

- ☐ A5
☒ A2
☐ A4
☐ A1
☐ A3

685 594 x 84 - ölçülü format necə işarələnir?

- ☐ A3
☐ A5
☒ A1
☐ A2
☐ A4

686 841 x 1189 - ölçülü format necə işarələnir?

- ☐ A2
☒ A0
☐ A3
☐ A1
☐ A4

687 A-10formatının ölçüləri neçədir?

- ☒ 26 x 37
- ☐ 210 x 297
- ☐ 105 x 148
- ☐ 210x 148
- ☐ 420 x 594

688 Koordinatları ilə verilmiş $P(30,-20,10)$ nöqtəsi W -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☒ A $(-30,-20,10)$
- ☐ D $(-30,-20,-10)$
- ☐ C $(-30,20,10)$
- ☐ B $(30,20,-10)$
- ☐ E $(30,20,-10)$

689 Koordinatları ilə verilmiş $Z(30,20,10)$ nöqtəsi W -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ E $(-20,10,30)$
- ☐ C $(-30,-20,10)$
- ☒ B $(-30,20,10)$
- ☐ A $(30,-20,-10)$
- ☐ D $(-30,20,-10)$

690 Koordinatları ilə verilmiş $G(-30,-20,10)$ nöqtəsi H -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☒ E $(-30,-20,-10)$
- ☐ C $(30,20,-10)$
- ☐ B $(30,-20,-10)$
- ☐ A $(30, 20,10)$
- ☐ D $(-10,20,30)$

691 Koordinatları ilə verilmiş $Q(-30,20,10)$ nöqtəsi H -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ E $(30,10,10)$
- ☐ C $(-30,-20,-10)$
- ☐ B $(30,-20,10)$
- ☐ A $(30,20,10)$
- ☒ D $(-30,20,-10)$

692 Koordinatları ilə verilmiş $L(30,20,10)$ nöqtəsi H -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ E $(20,30,10)$
- ☐ C $(-30,20,10)$
- ☐ B $(30,-20,-10)$
- ☒ A $(30, 20,-10)$
- ☐ D $(-30,20,10)$

693 Koordinatları ilə verilmiş $F(-30,-20,-10)$ nöqtəsi V -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ E $(10,20,30)$
- ☐ C $(-30,-20,10)$
- ☐ B $(30,-20,10)$
- ☐ A $(30, 20,10)$
- ☒ D $(-30,20,-10)$

694 Koordinatları ilə verilmiş $K(-30,20,10)$ nöqtəsi V -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?


- ☐ E $(20,10,30)$
- ☐ C $(-30,-20,-10)$
- ☒ B $(-30,-20,10)$
- ☐ A $(30, 20,10)$
- ☐ D $(-30,20,10);$

695 Koordinatları ilə verilmiş $N(30,-20,-10)$ nöqtəsi V -proyeksiya müstəvisinə nəzərən hansı nöqtə ilə simmetrikdir?

- ☐ E $(20,30,10)$


- ☐ C (-30,-20,-10)
☐ B (-30,20,10)
☒ A (30, 20,-10);
☐ D (30,20,10)

696 Müstəvilərin kəsişmə xətti hansı halda düzqün tapılmışdır?




- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

697 Müstəvilərin kəsişmə xətti hansı halda düzqün tapılmışdır?




- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

698 Hansı halda müstəvilərin kəsişmə xətti düz tapılmayıb?




- ☐ 5
☒ 3
☐ 2
☐ 1
☐ 4

699 Hansı halda düz xətlə müstəvinin kəsişmə nöqtəsi düz tapılmayıb?



- ☐ 5
☐ 3
☒ 2
☐ 1
☐ 4

700 Hansı halda düz xətlə müstəvinin kəsişmə nöqtəsi düz tapılmayıb?



- ☐ 5
☐ 4
☐ 1
☐ 2
☒ 3